

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU**

Əlyazması hüququnda

SƏNUBƏR ƏLÖVSƏT qızı ABDULLAYEVA

**AZƏRBAYCAN NAĞIL VƏ
DASTANLARININ DİLİ**

10.02.01. – Azərbaycan dili

Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq
üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKİ – 2006



*Dissertasiya Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun
Müasir Azərbaycan dili şöbəsində yerinə yetirilmişdir*

Elmi rəhbər:

M.B.Məmmədov

filologiya elmləri doktoru, professor

Rəsmi opponentlər:

Ş.H.Mehdiyeva

filologiya elmləri doktoru, professor

K.M.Abdullayev

filologiya elmləri doktoru, professor

Ç.M.Hüseynzadə

filologiya elmləri doktoru

Aparıcı müəssisə:

Bakı Dövlət Universiteti

Müdafio «2» fevral 2007-ci il saat 14⁰⁰ da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və elmlər namizədi alimlik dəreccisi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən (D.01.141) Dissertasiya Şurasının iclasında olacaqdır.

Ünvan: Bakı, AZ 1143, H.Cavid prospekti 31, V mərtəbə, AMEA Nəsimi adına Dilçilik İnstitutu

Dissertasiya ilə Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında tanış olmaq olar.

Avtoreferat «30» dekabr 2006-ci ildə göndərilmişdir.

Dissertasiya Şurasının elmi katibi,

filologiya elmləri doktoru, professor:

Q.İ.Məşədiyev

M. Məşədiyev

DİSSERTASIYANIN ÜMUMİ SƏCIYYƏSİ

Mövzunun aktuallığı. Azərbaycan nağıl və dastanları xalqımızın varlığını, mənəvi dünyasını özündə cəmloşdırıb milli bədii dəyerlərimizdəndir. Qədim Dədə Qorqud boyalarından bəhrelənərək qol-budaq atan, bütün dövrlərdə paklığa, təmizliyə, ülviliyə, müqəddəsliyə, mərdliyə, qəhrəmanlışa, yenilmezliyə səsleyən bu möhtəşəm, monumental ədəbi abidələr ədəbiyyatçılarımızın daim tədqiqat obyekti olsa da, bunlar indiyə kimi sistemli linqvistik təhlil süzgəcindən keçirilməmişdir. «Kitabi-Dədə Qorqud» istisna olmaqla, «Əsli və Kərəm», «Tahir və Zöhre», «Şah İsmayıllı və Gülgəzar», «Valch və Zərnigar», «Qurbani» və s. bu kimi dastanlarımızın fonetik, leksik-semantik, morfoloji və sintaktik xüsusiyyətləri hələ də öyrənilməmişdir. Aparılan tədqiqatlar da çox vaxt təsviri sociyyə daşımış, bir sıra mühüm problemlər diqqətdən yayınmışdır. Adalarını çəkdiyimiz folklor örnəklərindən indiyədək no dil tarixi, no də müasir dil mösələlərinin öyrənilməsində zəngin mənbə kimi istifadə olunmaması, həmçinin nağıl və dastanların çox maraqlı dil xüsusiyyətlərinin sistemli təhlilinin aparılmaması, elbəttə, teessüf doğurur. Adoton dil tarixinə aid tədqiqat işləri başlıca olaraq yazılı abidələr, müasir dilə aid olanlar isə on çox bədii üslub nümunələri əsasında görülür və belə bir məsələ unudulur ki, ədəbi dilin ilkin forması şifahi şəkildə yaranmış, sonralar yazılı ədəbi dil formallaşmış, zaman keçdikcə hər iki forma bir-birinə qarşılıqlı təsir göstərmiş, ədəbi dil normaları sabitleşmişdir. Azərbaycan nağıl və dastanlarında xalq danışq dilinin spesifik formaları, dilimizin bütün incəlikləri, qədim layları, gözəllikləri eks olunur.

Bələliklə, demək mümkündür ki, xalqımızın qədim örnəklərindən olan Azərbaycan nağıl və dastanlarının dilinin sistemli və ardıcıl tədqiqi dilçiliyimizin on aktual problemlərindən biridir.

Tədqiqatın obyekti və predmeti. Tədqiqat işinin obyekti də, predmeti də, dissertasiyanın adında öz əksini tapmışdır: obyekti nağıllar, «Koroğlu», «Qaçaq Nəbi», «Tahir və Zöhre», «Əsli və Kərəm», «Aşıq Qorib», «Qurbani», «Şah İsmayıllı və Gülgəzar», «Ali xan və Peri», «Valeh və Zərnigar», «Xan Çoban», «Mehmməd və Güldənəm» və s. kimi dastanlardır; predmeti isə bütün bunların dilidir. Yəni Azərbaycan nağıl və dastan dilinin müxtəlif dil seviyələrində öyrənilmesi problemidir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın başlıca məqsədi Azərbaycan nağıl və dastanları dilinin öyrənilməsi və onun Azərbaycan dili sistemində yerinin müəyyənlendirilməsi olmuşdur. Bu məqsədə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

- folklor dilinin dil sistemində yerini və onun özünəməxsusluğunu şərtləndirən amilləri müəyyənleşdirmək;
- nağıl və dastan dilinin özünəməxsus cəhətlərini ədəbi dil normaları və xalq danışq dili xüsusiyyətləri ilə, dil tarixi abidəleri, xalq şivələri üzrə linqvistik faktlarla müqayiseli şəkildə araşdırmaq;
- nağıl və dastan dili üçün səciyyəvi olan və onların formallaşmasında əsas rol oynayan dil ünsürləri və nitq qəliblərini müəyyənleşdirmək;
- nağıl və dastanlarda işlədilən arxaik söz və formaların funksional geniş üslub imkanlarını göstərmək;
- onomastik vahidlərin, (o cümlədən mifonimlərin) nağıl və dastan dilində işlənməsinin özünəməxsusluğunu müəyyənleşdirmək;
- səciyyəvi folklor dili formullarının bədii və üslubi xüsusiyyətlərini aşkar etmək.

Tədqiqatın metod və mənbələri. Tədqiqat sinxron planda aparılmış, yeri gəldikcə diaxron müstəviyə də müraciət edilmişdir. Sinxron planda tosviri və müqayisəli metodlardan istifadə olunmuşdur.

Tədqiqatın menbələri Azərbaycan nağıl və dastanlarındır. Tədqiqat zamanı qədim türk lügətləri, türk dillerinin izahlı, etimoloji və dialektoloji lügətləri, yazılı abidələr, klassiklərimizin əsərləri və dialekt və şivələrdəki dil faktlarından istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Nağıl və dastan dili dissertasiyada ilk dəfə olaraq müxtəlif dil seviyyələrində linqvistik təhlil metodları ilə hortərofli tədqiq edilmiş, müvafiq folklor örnekleri, müasir dil, ədəbi dil tarixi, dialekt və şivə materialları ilə əlaqəli şəkildə araşdırılmışdır.

«Azərbaycan nağıl və dastanlarının dili» mövzusunun ilk dəfə sistemli olaraq monoqrafik şəkildə işlənməsi həm Azərbaycan dilçiliyi, həm də ümumən türkologiya üçün elmi yenilik sayıl-

bilər. Nağıl və dastan dilinin sistemli şəkildə tədqiqi, folklor dilinin dil sistemində yerinin müyyənlaşdırılması, folklor dilinə xas olan əsas xüsusiyyətlərin aydınlaşdırılması, iрeli sürülen elmi mühəhizələrin nağıl və dastanlardan gotirilmiş maraqlı dil faktları ilə təsbit edilməsi tədqiqatın elmi yeniliyini şərtləndirmişdir.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Azərbaycan nağıl və dastan dilinin materialları əsasında sistemli şəkildə araşdırılan bu dissertasiyada tətbiq edilmiş tədqiq prinsiplərindən və alınmış nəticələrdən digər türk xalqlarının folklor dili tədqiqatçıları da faydalana bilərlər.

Türk folklorunun linquistik cohorton araşdırılması ədəbi dil tarixinin, tarixi fonetika, leksikologiya, qrammatika, dialektologiyanın daha döründə öyrənilməsi, ali məktəblər üçün yazılan müvafiq dörsliklərin və dörs vəsaitlərinin tokmilloşdırılması işinə də yardım göstərə bilər.

Tədqiqat işinin nəticələrindən ali məktəblərin filologiya fakültələrinin müvafiq kafedrallarında istifadə edile bilər.

Tədqiqatın aprobasıyası. Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstytutunun müəsir Azərbaycan dili şöbəsində yerinə yetirilmişdir. Tədqiqatın məzmunu və nəticəleri müxtəlif elmi konfrans və seminarlarda dinlənilmiş, elmi jurnallarda, toplularda noşr edilmiş və müəllifin çap olunmuş «Azərbaycan nağıl və dastanlarının dili» adlı (14,5 ç.v. həcmində) monoqrafiyasında bütövlükdə eksini tapmışdır.

Tədqiqatın strukturu. Dissertasiya giriş, üç fosil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiyanın «İşin ümumi seciyyəsi» adlanan hissəsində mövzunun aktuallığı, tədqiqatın möqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, metod və mənbələri, aprobasıyası haqqında məlumat verilir.

«Milli dil sistemində folklor dilinin yeri» adlanan girişde mövzu ilə bağlı nəzəri məsələlər araşdırılır. Dissertasiyada işlənən anlayışlara və şərh olunan əsas problemlərə aydınlıq gətirilir.

Azərbaycan folkloru mükəmməl yazılı ədəbiyyatın yaranmasında, türk dünyagörüşünün formallaşmasında mühüm rol oynamışdır.

Müasir dövrde yaranan bir sıra eserler de qədim Azərbaycan folklorunun ideya mənbəyindən, poetikasından, estetikasından qidalanır.

Folklor dili həm ədəbi dil tədqiqatçılarının, həm də dialektoloqların həmişə diqqət mərkəzində olmuşdur. Tədqiqatların çoxunda folklor dilinə ədəbi dilin formallaşma monobelerindən biri kimi baxılmışdır. Həqiqətən, ədəbi dilin formallaşmasında folklor dili xüsusi yer tutur.

«Tarixi dialektologiyanın və ədəbi dil tarixinin indiyədək, demək olar ki, işlənməmiş və tədqiq olunmamış bir ümumi mənbəyi var ki, bu da folklor, poetik xalq yaradıcılığıdır.»¹ Folklor dilinin tədqiqinin dilimizin tarixinin, onun tarixi dialektologiyasının, şifahi nitq sintaksisinin və s. öytənilməsində böyük əhəmiyyəti vardır.

Azərbaycan folklorunun dilinin tədqiqi sahəsində son illərdə monoqrafik əsərlər meydana çıxmışdır və o, müxtəlif cəhətdən tədqiq edilmişdir.² Eyni zamanda folklorun müxtəlif janrlarının linquistik cəhətdən tədqiqi ümumi bir məsələnin – folklor dilinin milli dil sistemində yerinin müəyyənlendirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə tədqiqatımızın çıxış nöqtəsi kimi folklor dili və ədəbi dil, folklor dili və dialekt və s. bu kimi məsələlərin araşdırılmasını əhəmiyyətli sayırıq. Bizim daxil olduğumuz MDB elmi məkanında bu iş müəyyən qədər araşdırılmışdır. Folklor dili dialekt və ədəbi dil arasında xüsusi pillə olub, həm dialektən, həm də ədəbi dildən özünəməxsus xüsusiyyətləri ilə seçilir.³

Rus dilçiliyində dilçilərin bir qrupu folklor dilini dialektlə eyni-

¹ Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh 11.

² Xalıqov F. Folklor onomastikası. I cild, Bakı, 1998.; Xalıqov F. Folklor onomastikası. II cild, Bakı, 2000; Qurbanov A. Poetik onomastika. Bakı, 1988; Mehdiyeva S. Folklor abidelerinin linqvo-poetik tədqiqi. Bakı, 2003; Veliyev K. Dastan poetikası. Bakı, 1984; Veliyev K. Sözün sehri. Bakı, 1986; Budagova Z.I. Об изучении языка азербайджанского фольклора // «Советская тюркология», Баку, 1986, №6.

³ Осовецкий И.А. О языке русского традиционного фольклора. Вопросы языкознания, 1975, №5; Богатырев П.Г. Вопросы теории народного искусства. Москва, 1971; Богатырев П.Г. Язык фольклора // Вопросы языкознания, 1973, №5; Богословская О. Язык фольклора как функционально-стилистическая категория / Структура лингвостилистики и ее основные категории. Пермь, 1983; Борковский В.И. Синтаксис сказок. Москва, 1981.

loşdırır.⁴ Tədqiqatlarında dialektlə folklor dili arasındaki münasibət məsələsinə xüsusi diqqət yetirən İ.A.Ossovetski folklor mötlərini dialekt materialı kimi qəbul edir. İ.A.Ossovetski belə hesab edir ki, dialekt xüsusiyyətlərinin folklor dilində yayılması bir cür deyil: dil yaruslarından və folklorun janrlarından asılı olaraq müxtəlifdir.⁵ Y.B.Artemenko isə folklor dilini dialektin bir üslubu adlandırır. Beləliklə, bir sırə tədqiqatçılar folklor dilini dialektlə bu və ya başqa şəkildə cənilişdirirlər. Zənnimizcə, folklor dilini dialekt hadnisi kimi qələmə vermək doğru olmaz. Şübhə yox ki, folklor nümunəsini söyləyən sənətkar dialekt daşıyıcısıdır. Buna baxmayaq, folklor dilinə nağıl, dastan daşıyıcısının dialekt sistemi çörçivəsindən kənarda olan başqa amillər də daxildir. Buraya başqa dialektləri də özündə birleşdirən dialektlerarası koyne, janrla əlaqədar xüsusiyyətlər və s. aiddir. Folklor dili dialektlə müqayisədə kifayət qədər sorbost və müstəqildir. Belə ki, folklor dili dialektfövqü sociyyədə olub, istifadə dairəsinə görə dialektləndən daha geniş işləkliyə malikdir. Buna görə də folklor materiallarında surət möhəlli-dialekt sözləri azlıq təşkil edir, osas lügət tərkibi isə, osason, ümumişlək sözlərdən ibarət olur. Sintaktik quruluş baxımından dialektlə folklor dili arasında müəyyən uyğunluq olsa da, ümumxalq danişq dili üçün sociyyəvi olan sintaktik xüsusiyyətlər aparıcı mövqeyə malikdir. Folklor nəsildən nəslo keçib yaşayan söz sənəti olduğu üçün, dialekt sintaksisine nisbetən cılalanma, normalaşma, sabitləşməyi də daha çox meyillidir. Bu baxımdan folklor dilində də müəyyən fonetik, leksik və qrammatik normativlər vardır ki, həmin cəhətə görə o bir növ ədəbi dilə sesləşir. Bununla belə, ədəbi dil üçün xarakterik olmayan çoxvariənlilik, dialekt xüsusiyyətlərinin mövcudluğu, kodifikasiyanın olmaması folklor dilini ədəbi dildən fərqləndirir. Folklor dili dialekt və ədəbi dil arasında xüsusi bir

⁴ Богатырев П.Г. Вопросы теории народного искусства. Москва, 1971; Богатырев П.Г. Язык фольклора // Вопросы языкоznания, 1973, №5; Осовецкий И.А. О языке русского традиционного фольклора. Вопросы языкоznания, 1975, №5; Основные проблемы этноса восточных славян. Москва, 1958.

⁵ Осовецкий И.А. О языке русского традиционного фольклора. Вопросы языкоznания, 1975, №5, с. 67.

pille olub, dialektdən yuxarı, ədebi dilden aşağıda durur.⁶

Folklor dilinin məşət danişq dili ilə müqayisəsinə goldikdə, şifahi şökildə reallaşma həm folklor, həm də məşət danişq dilinin ümumi cəhotidir və bu reallaşmada melodiya, vizual cəhotlar də nəzərə alınır. Folklor kimi, məşət danişq mətnini maqnitofon lentinə köçürdükdə vizual informasiya ilə əlaqəni, yazıya alındıqda isə melodiyalılığı, musiqiliyi itirir. Mimika, jestlərə goldikdə isə şifahi dillə məşğul olan mütəxəssisler onları mətnin bərabər hüquqlu komponenti hesab edirlər. Cənki mimika, jest müəyyəyon lövhoların, təsvirlorın, ideyaların çatdırılmasını tömin edərək sözlərin seçilməsinə, sintaktik quruluşa təsir edir. Məsələn, «Koroğlu» dastanını danişdıqda Koroğlunun təsviri, atı, döyüş səhnələri və s. mimika və jestlərin, müşayətedici funksiyası ilə yanaşı, monayadıcı vozifikasi de nəzərə çarpır. Folklor mətni ilə şifahi danişq dili arasında ümumi cəhotlər kimi elliptikliyi, təkrarlığı, dialoqluğun göstərmək olar. Bunlar xüsusən dastan mətnləri üçün xarakterikdir.

Folklor mətnləri danişq mətnlərindən bir neçə cəhətə görə fərqlənir. Bunları bir-birindən fərqləndirən əsas cəhot folklor mətnlərinin danişq dilinə xas olmayan estetik funksiya daşımasıdır. Ən mühüm ümumileşdirici cəhot isə hər ikisinin şifahi şökildə mövcud olmasıdır. Bu da mətnin həm deyilməsi, həm də qəbul

⁶ Daha ətraflı vax: Гукман М.М. Взаимодействие диалектных ареалов и развитие наддиалектных форм в донациональный период (на материале германских языков) – Энгельс и языкознание. Москва: Наука, 1972, с.208-233; Десницкая А.В. Наддиалектные формы устной речи и их роль в истории языка. Ленинград: Наука, 1970, с.98; Жубанов Е.Х. О природе казахского наддиалекта и проблемах истории литературного языка // «Советская тюркология», 1988, №3, с. 63-67; Миронов С.А. Диалектная основа литературной нормы нидерландского национального языка / Вопросы формирования и развития национальных языков. Труды Ин-та Языкоznания, т. X, Москва, 1960, с.307; Алексеев В.П. Этногенетические предания, лингвистические данные, антропологический материал / Этническая история и фольклор. М.: Наука, 1977, с.259; Богословская О. Язык фольклора как функционально-стилистическая категория / Структура лингвостилистики и ее основные категории. Пермь: ПГУ, 1983, с.155; Боронов А.А. Язык эпоса «Манас» как наддиалектная форма киргизского языка // «Советская тюркология». Баку, 1985, №6, с.75-84; Волкова З.Н. Эпос Франции, Москва: Наука, 1984, с.319.

edilmesi ilə əlaqədardır. Folklor dilinin tədqiqi Azerbaycan dilinin şifahi nitq sintaksisinin dorində və sistemli öyrənilməsi baxımdan da gereklidir.

Folklor dilinin tədqiqində janr xüsusiyyətlərinin nozorə alınması, folklorun janrlar üzrə tədqiqi sahəsində rus dilçiliyində müəyyən təcrübə toplanmışdır.⁷ Azerbaycan dilçiliyində də son zamanlar bu sahədə xeyli işlər görülmüşdür.⁸ Təcrübə göstərir ki, Azerbaycan folklorunun ayrı-ayrı janrlarının linqvistik tədqiqi zəngin şifahi xalq ədəbiyyatının özünəməxsus dil xüsusiyyətlərinin müəyyənləşdirilməsinin mühüm şərtidir və bu tədqiqatlar yeni nəticələr elde edilməsinə getirib çıxarır. Ayni-ayni janrların tədqiqi folklor dili lügətinin tortibi haqqında məsələnin zəruriliyini də bir məqsəd kimi qarşıya qoyur. Folklor sözlüğünün tortibi üçün materialları janrlara görə hazırlamaq məqsədə uyğundur. Bu isə göləcəkdə onların leksik, qrammatik cəhətdən müqayisəsinə, folklor dilinin dialektfövqülüyünü sübut etməyə imkan verə bilər.

Folklorun əsas janrlarından biri kimi nağıllar xalqın tarixini, dünyagörüşünü, adət-ənənələrini özündə oks etdirir. Folklor nozoriyyəsi ilə məşğul olan dünya alimleri (Qrim qardaşları, H.Ander- sen, C.Frezer, A.N.Veselovski, V.Y.Propp, Y.M.Meletinski və baş-qaları) nağıll janrinin araşdırılmasında böyük uğurlar qazanmışlar.

Azerbaycan folklorşünashığının ilkin mərhələsində S.Mümtaz, H.Zeynallı, H.Əlizadə, Y.V.Çəmənzəminli, H.Arası, H.Zordabi, R.Əfondiyev, E.Sultanov, F.Köçərli, V.Xuluflu kimi alimlərin başlıqları araşdırımları A.Nobiyev, N.Seyidov, R.Qafarlı, P.Əfondiyev, V.Veliyev, E.Əlibəyza və başqa tədqiqatçılar davam etdirmişlər.

⁷ Типология народного эпоса. Москва: Наука, 1975; Язык жанров русского фольклора, Петрозаводск: ПГУ, 1979; Язык жанров русского фольклора, Петрозаводск: ПГУ, 1983; Борковский В.И. Синтаксис сказок. Москва: Наука, 1981.

⁸ Mehdiyeva S.H. Yazılı dastanların dili («Şəhriyar» dastanının materialları əsasında) Bakı: Elm, 1991, 136 s.; Mehdiyeva S. Folklor abidələrinin linqvo-poetik tədqiqi. Bakı: Elm, 2003; Seyidoliyev N.F. Atalar sözü və məsəllərdən ibarət frazeoloji vahidlər (Azerbaycan dastan və nağılları əsasında). Türkologiya, Bakı, 2003, № 1-2, s.54-68; Veliyev K. Dastan poetikası. Bakı, 1984; Əkubova S. Azerbaydžanskoe narodnoe sказание «Ашыг Гариф», Bakı: Izd. AN Az.CCP, 1968; Kocharli S. Leksika azerbaydžanskih bayaty. Avtoref. dis. ... kand. fil. nauk. Bakı, 1984; Bayramova A.I. Azerbaycan məhəbbət dastanlarının linqvistik poetikası: Filol. elm. nam. ... dis. avtoref. Bakı, 2002.

Növündən, süjetin sade və mürekkebliyindən asılı olaraq nağıllar bir-birindən öz dilinə və üslubuna görə fərqlənir. Nağıllarda uydurma çox vaxt fantastik səciyyə daşıyır. Bu xüsusiyyətinə görə də nağıllar folklorun başqa epik növlərindən fərqlənir. Fantastik uydurma möcüzəli əhvalatlar fonunda, sehr, cadu, efsun, tilsim almindo geniş təsvir edilir, canlı obrazlar vasitəsilə verilir. Schirli nağılların bütün quruluşu miflərdən təşkil olunur.⁹

Həqiqoton, miflər türk dünyagörüşünün ayrılmaz bir hissəsi kimi schirli nağılların əsasını təşkil edir. Ona görə də schirli nağıllarda mifoloji leksika xüsusi yer tutur, onunla əlaqədar mübaliğələrə geniş yer verilir. Ümumiyyətlə çoxşaxəli süjet xətti ilə seçilən schirli nağıllar üçün rongarəng obrazlar, əhatəli təsvirlər səciyyəvidir.

Heyvanlar haqqında nağıllar quruluş etibarilə çox qısa nağıllar təhkiyəsi, dialoqlar və müxtəlif formalı şər parçalarından ibarət olur və nəzmə nəsrin sintezi bu növ nağılların xarakterik xüsusiyyəti sayılır. Bu nağıllar çox vaxt dialoq, sual-cavab şəklində qurulur və dialoq onların əsas əlaməti hesab olunur. Beləliklə, nağıllar içorisində də schirli nağıllarla heyvanlar aləmindən bəhs edən nağıllar dil və üslubuna görə bir-birindən fərqlənir.

Nağıllarda təsvir edilən hadisələr yiğcam, sədə cümlələrlə, adı, ümumişlik sözlərlə verilir. Sosial-moişət nağıllarının üslubu moişət-danışq üslubuna çox yaxındır. Ümumiyyətlə nağılların öz üslubu, öz şirin dili, özünəməxsusluğunu və sorbəstliyi var. Digər tərəfdən, bu dil o qədər də yonulub cılalanmamışdır.

Nağılların formallaşmasında folklorun ümumi əlamətləri – çoxvariantlılıq, ənənəvilik, kollektivlik və anonimlik özünü göstərir.¹⁰ Çoxvariantlılıq şifahiliyin məntiqi noticəsidir. Ənənəvilik nağılları üçün zəruri olan özünəməxsus leksika, formuların, epitetlərin mövcudluq monbeyidir. Kollektivlik və anonimlik də bütün nağıllara xas olan cəhətdir. Bu xüsusiyyətlər nağılların dialekt-fövqülüyünü yaradan cəhətlər olub, onu həm ədəbi dildən, həm də dialektdən fərqləndirir.

* Мелетинский Е.М. Герой волшебной сказки, Москва: Наука, 1986; Пропп В.Я. Морфология «волшебной» сказки. Москва: Лабиринт, 1998.; Пропп В.Я. Исторические корни волшебной сказки. Ленинград: Изд.-во ЛГУ, 1986.

¹⁰ Qafarlı R. Mif və nağıl (Epik ənənədə janrlararası əlaqə), Bakı: Tusi adına ADPU-nun mətbəəsi, Bakı, 1999, soh.111.

Azerbaycan dastanları da son dövrlerde ister folklorşunaslar, isterse de dilçilər tərefindən ümumi problemlər çərçivəsində müxtolif cəhətdən tedqiq edilmiş, onun ayrı-ayrı məsələləri öz elmi şərhini tapmışdır. Bu sahədə H.Əlizadə, M.Təhmasib, X.Koroğlu, K.Vəliyev, S.Mehdiyeva, N.Cəferov kimi alimlərin xidmətləri böyükdür. Xüsusən N.Cəferov son vaxtlarda qədim türk eposunun, «Dədo Qorqud»un, «Koroğlu»nun poetik forma xüsusiyyətlərini araşdırılmış, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata, eposdan kitaba keçidin tipologiyasını izləmişdir.¹¹ Azerbaycan dastançılığının dünya və türk nəzəri-estetik fikri kontekstində tedqiqi dastanların dilinin de milli dil sisteminde yerini müəyyənəşdirmək baxımından qiymotlidir.

Yeni dövr türk-oğuz-Azerbaycan eposu qədim türk epos ənənələri üzərində vüset almışdır. «Kitabi-Dədo Qorqud» dastanından başqa, əlimizdə olan xalq dastanlarının əksəriyyəti XVI-XVIII əsr-lərdə yaranmışdır.¹² Odur ki dastanlar dilimizin beş əsrəki əziz yetini özündə eks etdirən folklor örnəyidir. Dastanlar Azerbaycan folklorunun ən iri və yayılmış janrlarından biri kimi dil tariximizə qiymotlı faktlar verir.

Nağıl və dastanların dili arasında ümumi və fərqli cəhətlər vardır. Həm nağıllar, həm de dastanlar estetik funksiya daşıyır. Bu folklor örnəklərinin osas leksik-sintaktik vasitələri metnənin başa düşüləcəsi, qarvanılmasına və yadda qalmasına xidmət edir. Fikrimizdə, dastan və nağıl metnərəni bir sıra ümumi cəhətlər birleşdirir: metnənin mövcudluq üsulu ilə əlaqədar varianslılıq, formulluq, xüsusi başlanğıc formalarının, sonluqların olması, tekrarların geniş işlekliyi və s. Meselen, dastanların nəzm hissəsində ayrı-ayrı misraların tekrarı ister qohromanlıq, isterse de məhəbbət dastanlarında özünü göstorir.

Folklor dili geniş və çoxşaxəlidir. Qeyd etdiyimiz kimi, her bir folklor nümunəsinin özünəməxsus cəhətləri vardır. Nağıl və

¹¹ Cəferov N.Q. «Koroğlu»nun poetikası: Müəllimlərə kömək. Bakı, 1997; Cəferov N.Q. Azerbaycan: dil, ədəbiyyat və mədəniyyət. Bakı, 2001; Cəferov N.Q. Azerbaycan türkçəsinin millileşməsi tarixi. Bakı, 1995; Cəferov N.Q. Azerbaycanşunaşlığı giriş. Bakı: AzAtaM, 2002; Cəferov N.Q. Eposdan kitabı. Bakı: Maarif, 1999; Cəferov N.Q. Genezisden tipologiyaya. Bakı, 1999.

¹² Təhmasib M.H. Azerbaycan xalq dastanları. Bakı: Elm, 1972, sah. 3.

dastanlar istor danışq dili ünsürlorini, istor arxaik sözleri, isterse də dialekt sözlerini müxtəlif nisbetdə özündə eks etdirir. Nağıl dilində canlı danışq dili ünsürları çox yayıldığı halda, dastan tohkiyəsində danışq dili elementləri az işlənir. Dastanların xüsusiyyətindən asılı olaraq, qoşma və goraylıların dil və üslubunu, təməraq və bədii gücünü saxlamaq cəhdi dastanın nəşr hissəsinə də təsir edir. Ona görə də dastanın nəşr hissəsinin dili nağılin tohkiyəsindən seçilir. Dastan dili üçün arxaik sözlerin olması onun osas xüsusiyyətlərindən biridir. Nağıl dilində isə, eksinə, arxaik sözlərə çox az hallarda təsadüf edilir. Ele buna görə də dastan dilinin tədqiqi diaxronik tədqiqat metodunu tələb edir, nağıl dili sinxron səpkidə tohlil edilir.

N.Cəfərov qədim türk eposunun texminon c.o. I minilliyyin ortalarında formalasdığını göstərir.¹³ O, IX-XI əsrləri regional, milli türk eposlarının təşəkkülü dövrü adlandırır.¹⁴ Deməli, dastanlar güclü kök, güclü milli ənənəviliyə malikdir. Bu dil daha kamil və mükəmməldir. Dastan dili struktur cəhətdən təkmilləşdirilmiş, üzərində işlənmiş, milli ənənəviliyə bağlı bir dildir. Dastanlar forma və mözmunca dolğun olduğu kimi, dil xüsusiyyətləri etibarilə de kamildir.

Tədqiqatın «Nağıl və dastan dilinin leksik-semantik xüsusiyyətləri» adlanan birinci fəsli də folklor dilinin lüğət tərkibi, köhnəlmış sözlər, leksik-semantik söz qrupları, onomastik vahidlər, ümumiyyətənağıl və dastan dilinin leksik xüsusiyyətləri üzə çıxarılib təhlil olunur, xüsusən nağıl və dastan dilinin spesifik leksik səciyyəsi müəyyənləşdirilir və müasir dil, dil tarixi, dialektoloji araşdırırmalarla müqayisədə onun xarakterik leksik cizgiləri göstərilir.

I fəsil beş bölmədən ibarətdir. Birinci bölmədə nağıl və dastan dilinin lüğət tərkibi haqqında ümumi qeydlər öz eksini tapmışdır.

Azərbaycan nağıl və dastanları qədim oğuz elində yaranan, onun həyatını, adət-ənənəsini, dünyaya baxışını oks etdirən, əbədi yaşayın, zaman-zaman insanları heyran qoyan bir sənət nümunələridir. Nağıl və dastanlarımızın dili öz əxicilığı, somimiliyi ilə oxucuları cəlb edir. Bu folklor nümunələrinin təsiri altında nəsiller böyüyür, terbiyə alır. Nağılların dilinin yaratdığı estetik duygular insanı yüksəltir.

¹³ Cəfərov N.Q. Eposdan kitabı. Bakı: Maarif, 1999, sah.12.

¹⁴ Yenə orada, sah.43.

sək mənəviyyata, kamilliye, eyilməzliye çağırır. Nağıl və dastanlar dünyanın əsas qanunlarından biri olan yaxşılığın pislik, mərdliyin namərdlik üzərində qəlebosinin parlaq nümunələridir. Azərbaycan nağıl və dastanlar elimizin, torpağımızın yaratdığı solmaz, ebedi düşüncə sərvəti olub dilinin sadəliyi, aydınlığı ilə səciyyələnir.

Mənşə etibarilə Azərbaycan nağıl, dastan dilinin leksikasının əsas hissəsi qədim Azərbaycan sözləridir. Geniş yayılmış ərob və fars sözlerinin işlənməsi də folklor dilinin əsas xüsusiyyətlərindən dir. Alınmalardan yaranan elo ifadələr var ki, nağıl və dastan boyu işlədilir və folklor dilinin yaradıcı vasitələrindən biri kimi çıxış edir. *Barihomlini yərə qoydu, rəmmal rəml atdı, qıymətdən ağır, vozindən yüngül, yuxusu ərşə çəkildi, yuxusu ərşə bülənd oldu, qəm dəryasına qərq oldu, aqlı sərdən çıxdı, misli bərabəri yox idi, aləmi-röya, abi-kövsər* və s. bu kimi söz və ifadələr nağıl, dastan boyu işlənir, folklor dilini yaradır. Ərob və fars dilindən alınmış bu söz və ifadələr, folklor dilini dialekt səviyyəsindən çox-çox yuxarı qaldırır, ona mexsusilik verir, dialektfovqülüyün əlamətlərindən biri kimi özünü biruzo verir.

Dastanlarda Şah İsmayıllı Xətainin öz qoşmalarından, Qurbaninin, Xəstə Qasımin əsərlərindən, Aşıq Alının, Sarı Aşığın bayatılarından yeri göldikcə moharetə istifadə edilmişdir. Bunlar nağıl və dastanlarda tarixilik meyarının güclənmesinə, zaman və mühitlə yaxından səsleşməsinə kömək edir. Bu da, nağıl və dastanların dilinə keçmiş yüzilliklərin ab-havasını, ruhunu gotırır, insanı həmin zaman və mühitlə, həmin dövrə tanış edir.

El sənetkarları ümumxalq dilində işlənən sözlərdən də istifadə edib, nağıl və ya dastanı danışa bilerdilər. Amma bu folklor örnəklərində ərob, fars sözlerini (*təbib, loğman, rüsxət, ərz eləmək, fərməyəş, bəzirən* və b.) işlətməklə o dövrün danışiq dilində işlənilən üçün onlardan üslubi priyom kimi istifadə edir, xüsusi nağıl, dastan dilini meydana gotirirdilər. Bu sözərək folklor nümunələrinin ayrılmaz bir hissəsinə çevrilirdi.

Azərbaycan nağıl və dastanlarımızın dili ilə çağdaş dilimiz eyni əsasdadır. El sənetkarlarının sözü söze qoşmaq, qədimlə yenini birləşdirmək qabiliyyəti xüsusi olaraq diqqəti cəlb edir. Azərbaycan nağıl və dastanlarında dildən müvəffəqiyyətlə istifadə etmə məsəlesi adamı heyran qoyur. El sənetkarları ana dilinin zəngin xə-

zinosinden bəhrəlonib dövrün ruhunun, möşət və etnoqrafik təfərrüatlarının dolğun təsvirinə müvəffəq olmuşlar.

Birinci fəslin ikinci bölməsi «kōhnəlmış sözlər» adlanır.

Azərbaycan nağıl və dastanlarında işlədilən sözləri semantik cəhətdən aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Kōhnə quruluşla əlaqədar olan sözlər;
2. Mifoloji məfhumlarla əlaqədar sözlər;
3. Silah adları;
4. Ölçü, çəki, pul vahidləri;
5. Geyim, daş-qas adları;
6. Heyvan və quş adları.

Dastanların nəzm hissəsində elə leksimlərə təsadüf edilir ki, onların bir qismi zaman keçidkən ümumən Azərbaycan dilində işlekliyini itirmiş, digər qismi ədəbi dildən çıxaraq, öz varlığını və izlərini dialekt və şivolerimizdə qoruyub saxlaya bilmüşdir. Boziləri isə şəkilcə və ya semantik cəhətdən müəyyən deyişikliklərə moruz qalmışdır. Dastanların nəzm hissəsində *xədəng* - ox, *us* - ağıl, *dal* - budaq, *öksüz/yöksüz* - yetim, *duzax* - tələ, *al* - hiylə, *arı* - təmiz, *arinmaq* - təmizlənmək, *bulmaq* - tapmaq, *varmaq* - getmək, *qamu* - hamı, *duş* - yuxu, *dün* - gecə, *silə* - votən, *yayax* - piyada, *irmək* - çatmaq, *asramək* - qızmaq, *soylamaq* - seçmək, *saliq vermek* - xəbər vermek, *cuğullamaq* - xəberçilik etmek, *daşlanmaq* - hücum etmek, *egrimçə* - üzük, *ün* - səs və sairə bu kimi arxaik sözler işlədilir. Bu sözlər həm qədim türk abidelerində, həm də Azərbaycan klassik ədəbiyyatında, «Kitabi-Dode Qorqud» dastanında qeydə alınmışdır. Orta əsrlərdə folklor və yazılı ədəbiyyat bir-birindən fərqli olsa da, onların arasında müasir dövrdən daha çox temas nöqtələri olmuşdur.

Son dövrlərdə, müstəqilliyimizin əldə edilməsi ilə əlaqədar, vaxtı ilə nağıl və dastanlarda işlənmiş bir sıra uumutTürk mənşəli qədim sözlərin dilo gətirilməsi, onlara yeni həyat verilməsi müşahidə olunur. *Ulu*, *ulus*, *ün*, *ünyetməz*, *aski*, *nəsna*, *yağı*, *altun*, *irəq*, *soy*, *suç*, *yavuq* və sairə bu kimi sözlərin yenidən dilde feallaşması, işleklik qazanması müsbət hal kimi qiymətləndirilə bilər.

Dissertasiyanın I fəslinin üçüncü bölməsi «Leksik-semantik söz qrupları» başlığı altında verilmişdir.

Azərbaycan nağıl və dastanlarının dilində sözlərin leksik-semant-

tik çalarlıqları, sinonimlik, antonimlik kimi semantik kateqoriyalar yüksek tutumlu bədii ifadə vasitəleri rolunu oynayır. Bu baxımdan nağıl və dastanların semantik seviyyədə tədqiqi danişq dilinin bir sıra xüsusiyyətlərini aşkar etməyə imkan verir. Doğrudur, Azərbaycan dilçiliyində dilimizin leksik-semantik sistemi, çoxmənalılıq, sinonimlik, antonimlik və s. leksik-semantik kateqoriyalar ister diştron, isterse de sinxron planda monoqrafik tədqiqatların obyekti olmuş, bu sahədə qiymətli əsərlər yazılmışdır.¹³ Lakin həmin əsərlərdə qeyd olunan problemlər tədqiq olunarkən Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinə ya heç müraciət olunmamış, ya öteri toxunulmuşdur. Halbuki nağıl və dastanlarda leksik-semantik söz qruplarının elö maraqlı xüsusiyyətlərinə rast gəlirik ki, onların ümumiləşdirilməsi semasioloji baxımdan çox qiymətlidir.

Dildə sinonim sözlərin çoxluğu bu və ya başqa bir milli dilin zənginliyi, çoxşaxəliliyi, üslubi imkanlarının genişliyi deməkdir. Dastan və nağıllarımız zəngin sinonimliyə malikdir. Sinonim sözlərin ən çox işləndiyi nozм parçaları ustadnamolordur. Hər bir dastanın əvvəlində Qurbani, Aşıq Abbas Tufarqanlı, Xeste Qasım, Ululu Kərim, Şəmkirli Hüseyin, Aşıq Ələsgər, Usta Abdulla, Döllək Murrad və başqalarının qoşma, geraylı, divanı, təcnis üslubunda yazdıqları ustadnameler deyilir. Ustadnameler aşiq sənətin xalq arasında ən çox şöhrətləndirən janrlarından olub bu sənətin zirvəsi sayılır. Sinonim sözlər bu ustadnamolordə geniş yayılmışdır. Ustadnamelərdə insanın monəvi gözəlliyi, əxlaqi keyfiyyəti, cəmiyyət içorisində davranış qaydaları xalqın adət-ononosino uyğun tərənnüm olunur. Sinonim cərgələrin köməyi ilə qohrəmanlıq, mərdlik, dostluq, etibar, sedaqət, vəfa, tovazökarlıq, saflıq, böyüyo hörmət, insani roftar kimi nocib keyfiyyətlər aşılındığı kimi, lovğalıq, nadanlıq, satqınlıq, namərdlik, xəyanət, vəfəsizliq kimi çirkin sifətlər depislenilir:

¹³ Demirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Azərtədrisnoş, 1962; Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980; Qurbanov A. Müasir Azərbaycan ədəbi dili, I cild, Bakı: Nurlan, 2003; Müasir Azərbaycan dilinin semasiologiyası, Bakı: Elm, 1985; Həsənov H. Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1983.

*Bivafanın, müxənnasın, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim,
Namərdin dünyada çox çökdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.*

(«Novruz və Qəndab», s. 152)

Məlumdur ki, təzadla deyilmiş söz fikrin obrazlı ifadesində mü-hüm rol oynayır. Belə sözlər insan hafızosunda daha tez hekk olunur. Təzad yaradılmasında xüsusi rol oynayan antonimlər dastan dilində də axıcılığı, ahəngdarlığı, obrazlılığı və ifadəliliyi təmin edir.

Omonimlər nağıllı və dastan dilində özüne məxsus yer tutur. Təcnis və ya cinas qafiyə biçiminin bir növü olmaqla şərin qafiyə quruluşunu tamamlayan, ona forma və mozmun olvanlığı gotiron, beyt və bəndləri ince çalarlarla zənginləşdirən bir poetik komponentdir. Hələ XVI-XIX yüzilliklərdə aşıqların sonetkarlıq məharəti onların yaratdığı təcnislerlə ölçülürdü. Qurbani, Xəsto Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Əlesger, Aşıq Hüseyn kimi onlarla qüdrətli söz ustadları təcnisin əvozsız nümunələrini yaratmışlar. Cinas qafiyəli bu şərlər esasən dilimizdəki omonimlərdən yaranır. Azərbaycan nağıllı və dastanlarının dilində omonimlik və onunla bağlı hadisələrin bütün növləri az və ya çox dərəcədə çıxış edir. Adətən omonimlik dilimizin öz daxili imkanları əsasında yaranır. Dilin öz daxili imkanları əsasında yaranmış omonimlik və onunla həmhüdud hadisələr yüzlərədir. Xalq yaradıcılığı fars və ərəb dilli monbolordan çox uzaq olduğu üçün omonimlik yaranan alınma sözər kəmiyyətə hiss olunacaq dərəcədə azdır.

I fəslin beşinci bölməsi folklor didinin onomastik vahidlərindən bəhs edir.

Nağıllı və dastanlarımızda onomastik vahidlərin işlənmə tezliyi daha yüksəkdir. Bu folklor növlərində onomastik vahidlərin təz-tez işlənməsi ekstralinqvistik faktorlardan irəli gəlir. Nağıllı və dastanlarda işlənmiş onomastik vahidlərin təhlili göstərir ki, onlar üslubi fiqur kimi çıxış edir, ekspresivliyə, emosionallığa, poetikliyə və möcəziliyə xidmət edir.

Azərbaycan nağıllı və dastanlarının dilində olan omonimlik vahidlərin eksoriyyəti fonetik dəyişikliyə uğramış, danışq dilinə uyğun, təleffüz edildiyi şəkildə işlədilmişdir. Buna nümunə olaraq, *Tufarqan* oykoniminin dastanlarda rast gəlinən *Tifarqan//Duvar-*

xan, *Samur* hidroniminin *Zənbur*, *Tbilisi* oykoniminin *Tiflis* şəklində dastanlarda eks olunmuş variantını göstərə bilərik.

Ümumilikdə onu qeyd etmək istərdik ki, Azərbaycan nağıllarında işlədilən toponimlər konkret toponimləri deyil, sadəcə bir yeri başqasından fərqləndirmək məqsədilə işlədir. Azərbaycan dastanlarında işlədilən toponimlər isə daha çox reallıq bildirir; odur ki onların tarixi-linqvistik təhlili, bir torofdon, Azərbaycanın tarixi coğrafiyasını, digər torofdon, bu dastanların formalasdığı tarixi areahı müəyyənleşdirməyə imkan yaradır.

Azərbaycan folkloru orta osr antroponimik layını özündə eks etdirən mötəbər monbolordondır. Şifahi xalq ədəbiyyatında işlənən antroponimlərin tədqiqi Azərbaycan dilinin müəyyən dövr leksik qatının öyrənilməsi baxımından da az əhomiyətli deyil.¹⁶ Folklor dilində işlənən antroponimlərin əsas vəzifesi təkcə ayrı-ayrı denotatları adlandırmak və onları bir-birindən fərqləndirmək deyil, həm də ekstralinqvistik xüsusiyyət kəsb etməsidir.

Nağıl və dastanlarda türk dillərinin ad sistemi üçün xarakterik olan xüsusiyyət də nəzərə çarpır. Antroponimlərdə daxili ahəngdarlıq, qafiyə, adların ilk seslerinin eyniliyi, alliterasiya özünü biruze verir. Bu xüsusiyyət yüksək bədiilik yaradır, nağılların emosional təsir gücünü artırır. Məlumdur ki, qafiyəli ad qoyma Azərbaycan xalqının qədim ononələrindən biridir.

Amma nağıl və dastanlarda müasir dil baxımından arxaik hesab edilən şəxs adları da az deyil: Pəxnur, Tüşmel, Ərgə, Üççərək xanım, Nuşapəri, Siman, İraneyi Cəngi, Sədət, Minagorden, Cəngül, Kavə Cəmşid, Xanı xanım, Qaraca oğlan, Sicimqulu, Toppuzqulu, Batman qılınc, Qara keşəf, Toxmaqvuran, Tanrıtanımaz, Dilbilməz, Qorxuqanmaz, Qulzirək və s. Bu adlar, öz nominativ vəzifeleri ilə yanaşı, üslubi funksiya da daşıyır. Belə adlar kortəbii surətdə yaranır. Poetonimlər sosial-ideoloji yükö malik olub bu adı daşıyan şəxsin bu və ya digər xüsusiyyətini özündə eks etdirməyə çalışır.

Azərbaycan nağıllarında sehirli, əsatiri personajlar çoxdur və heç

¹⁶ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı: Maarif, 1988, sah.498; Qurbanov A. Poetik onomastika. Bakı: APİ-nin nəşriyyatı, 1988, sah. 6; Xalıqov F. Folklor onomastikası. I cild, Bakı: Elm, 1998; Xalıqov F. Folklor onomastikası. II cild, Bakı: Elm, 2000; Xalıqov F. Azərbaycan dilinin folklor onomastikası. Filol. elm. dok. ... dis. avtoref. Bakı, 2004.

şübhəsiz, bunları nağıllar üçün realiya hesab etmək olar. Nağıllarda eyni mifoloji surətlərdən bir nəçəsi işləndikdə, onları öz aralarında bir-birlərindən ayırmak ehtiyacı olduqda onları fərdləşdirir-lər. Azərbaycan dilçiliyində ilk dəfə bu dissertasiyada mifonimlərin təsnifikasi verilmişdir.

Mifonimlərə aşağıdakı xüsusi isimlər daxildir:

1. Peyğəmbər və ofsanovi şəxsiyyət adları: *Xızır İlyas, Süleyman Peyğəmbər, Nuhu Nəbi, Şix Səbri* və s.
2. İlaho və peri adları: Perilər padşahının qızı *Mələkəxatın, Qırx Qönçə xanım, Gülü Qah-Qah xanım, Minagərdən xanım* və s.
3. Div adları: *Sarı div, Kələ div, Qara div, Ağ div, Mərcani-cadu div, Əş-əş div* və s.
4. Div cinsindən olan yanı ofsanovi pəhləvanların adları: *Vərğə pəhləvan, Nəhangani-Nəhəng, Xunxar pəhləvan, Qırtas pəhləvan, Tus pəhləvan, Pəhləvani-Təxtiçirəğ* və s.
5. Cadugər, fırışə, cin, dərvish adları: *Cinni-Cəfər, Əzirağə Cadu, Üçbiş Kosa, Əhmədi Çekkaş, Qalxa Cadu* və s.
6. Qeyri-real məkan, yer, dağ bildiron adları: *Gülüstani-Bağışırəm, Yeddi div yurdu, Qülzəmi-Qaf* və s.
7. Qeyri-adi, qeyri-real yolla dünyaya gələn qəhrəmanların adları: *Nar qızı Nardan Xatun, Ayığır Həsən, Kollegöz, Kel Həsən* və s.
8. Əfsanəvi quş və heyvan adları: *Çıl Madyan, Çıl at, Qara at, Dərya atı, Dəniz atı, Yel atı, Göy atı, Zümrüd quşu, Səməndər quşu, Simurq quşu, İlənlər şahı Şahmar* və s.

Mifonimlər çox vaxt alınıma sözlerlə ifadə olunur: *Xunxar pəhləvan, Divicəng pəhləvan, Tus pəhləvan, Əş-Əş div, Qırtas pəhləvan, Nəhangani-Nəhəng, Kor Kosra* və s. Mifonimlərin arasında adı antroponimlərə də rast gəlmək olur.

Türk poctikasına xas olan alliterasiya mifonimlərdə də öz oksini tapır. Daha doğrusu, mifonimlər yaranarkən alliterasiyaya uyğun emələ gəldiyi göz qabağındadır. Mifonimlərdə həm başlangıç seslerin sosloşməsinə, həm də sözün müxtəlif hissələrində eyni samitlərin işlənməsinə tösadüf edirik.

Mifonimlər çox mürekkeb olub öz forma, mənşə, vəzifə etibarı ilə çox rəngarəngdir. Amma bütün hallarda xüsusi isimlər mifoloji kontekst daxilində mifoloji obyekt haqqında məlumat verir. Kontekst və məqamın doyişilməsinə baxmayaraq, adların eynilə başqa-başqa

nağıllarda işlədilən müşahidə olunur. Türk mifik təfəkkürü ilə bağlı olan mifoloji adlar qədim təsəvvürlərlə bağlıdır. Yəqin ki, bu adların mənşeyinin köklerini qədim dövrlərde axtarmaq lazımdır.

Dissertasiyanın «Nağıl və dastan dilinin morfoloji xüsusiyyətləri» adlanan II fəslində həm əsas, həm də köməkçi nitq hissələrinin nağıl və dastan dilində işlənmə xüsusiyyətlərinə nəzər salınır. Bu fəsilde nitq hissələrinin bütün qrammatik kateqoriyalarından yox, ədəbi dildən fərqlənən, daha çox nağıl və dastanlara xas olan xüsusiyyətlərdən bahs edilmişdir.

II fəsilin birinci bölməsi «Əsas nitq hissələrinin işlənmə xüsusiyyətləri» adlanır.

Azərbaycan nağıl və dastanları üzərində müşahidələr belə bir nəticəyə gəlməyə imkan verir ki, adlarını çəkdiyimiz folklor nümunələrində işlədilən isimlərdə daha çox fonetik və morfoloji doyişliklər nəzərə çarılır. Mənsubiyyət şəkilçili isimlərdə yiyelik və təsirlik hal şəkilçilərinin düşməsi çox geniş yayılmışdır.

Azərbaycan nağıl və dastanlarının dilində şifahi damışq dili üçün xarakterik xüsusiyyətlərdən biri qoşa sözlərin böyük işlənmə tezliyinə malik olmasıdır. Monanı qüvvətləndirmək, ümumiləşdirmə vərmə üçün emələ gələn qoşa sözlərdəki alliterasiya, daxili qafiyə nağıl, dastan dilinə vezn, ritm, emosionallıq getirir, onun bədii dəyərini artırır. Bu sözlər nağıl, dastan dilinin en çox yayılmış sözləri hesab edilə bilər.

Gel bu gündən *fağır-füqaraya, kasib-kusuba* ol tutax, nəzir-niyyaz paylayax, bolke allahın rehmi gələ bizi (Azərbaycan nağılları, IV c., s.69); Qazanlar asdilar, ac qarınları doydurdular, yetim-yesiri sevindirdilər. (Azərbaycan nağılları, IV c., s.69); Qarı nəno, çıx şəhərə, bir *ayıñdan-oyundan* al, gotir, bişir, yeyok (Azərbaycan nağılları, II c., s.30).

Nağıl və dastan dilində sıfətlərin leksik cəhətdən özünəməxsusluğunu diqqəti colb edir. *Ey/yey-yaxşı, ari-təmiz, ixtiyar-qoca, qarı-barışmaz, qəlb-i-ucə* kimi arxaik, *laqqaçuy boş, lüt-üryan-çılpaq, tırınçı-istedadsız, kahal-* sözə qulaq asmayan, *bazburutdu* – gözoglimli, *nəvərən - girdə* və s. kimi dialekt sözlərini görmək mümkündür.

Nağıl və dastanlarda işlənən miqdardı sayıları arasında semantik qarşılaşma nəzərə çarılır. Bu qarşılaşma həm azdan çox istiqamətində, həm də oksino olur. Məlumatdur ki, dastanlar ustadnamələrlə

başlanır. Hor ustadnamonin arasında bu ifadeler işlenir: Ustadlar ustadnaməni *bir* deməyib, *iki* deyər, biz də deyək *iki* olsun. Ustalar ustadnaməni *iki* yox, *üç* deyər, biz də deyək *üç* olsun.

Dörişin adamlardan elədiyi qızıldan *yeddi* ildi ehsan verirəm, *min* il də versəm, yeno qurtarmaz (Azərbaycan nağılları, II c., s.59).

Ay Hezarat, üç dərd meni qocaldır,
Zülf dərdi, xal dərdi, bir də el dərdi,
Men yazığın *min* gününü *bir* eylər,
Nadan dərdi, xoryat dərdi, dil dərdi

(«Əsli vo Korem», s.101).

Nağıl və dastan dili üçün sayılar arasında semantik paralellik də xarakterikdir. Sayların qoşulduğu isimlərlə birlikdə yaratdıqları konstruksiyalar tekrarlanır və bunlar tekrarlandıqca nağıl və dastan dili üçün zəruri olan ritm və intonasiya yaranır. Bu isə öz növbəsinde folklor mətnində bediilik yaranan vasitə kimi təzahür edir. *Bir könüldən min könülə və ya bir ürəkdən min ürəyə* birleşmələrində tam paralelizm nezərə çarpir. Tərkib hissələrindən biri olan *könül*, *ürək* sözü tekrarlanır. Amma tekrarlanan bu sözlərdən heç birini atmaq olmur, çünki onlardan hansı biri atılarsa, ritm, intonasiya pozular, axıcılıq itər, nağıl dilinin bodii gücü zəifləyər. Artıq bu konstruksiyalar nağıl və dastan dili üçün formul hesab edilir.

Nağıl və dastanlarda işlədilən miqdardı saylarının osas xüsusiyyətlərindən biri də onların qeyri-müəyyənlik ifadə etməsidir. *Otuz*, *qırx*, *əlli*, *altmış*, *yüz*, *min* və s. sayılar çoxluq bildirir.

Türk dillərində, o cümlədən Azərbaycan dilində *üç*, *yeddi* və *qırx* sayıları sakral, müqəddəs say hesab olunur. Bu sayılar dünya dillerinin əksəriyyətində müqəddəs say kimi qəbul edilmişdir.¹⁷ Bu rəqəmlər Hindistan, Çin, Amerika, Yeni Zeləndiyənin bir sıra yerlərində də müqəddəs sayılır.¹⁸ Məsələn, 7 rəqəminin «dunya əhəmiyyətli» bir rəqəm olmasını saysız-hesabsız faktlar sübut edir. Bu rəqəm Şumer əfsanelərində belə müqəddəs hesab olunurmuş: kainatın taleyini 7 on böyük allah və ilahə höll edirmiş, yeraltı

¹⁷ Зарбалиев Х.М. Типология числительных и числовых конструкций. Баку: Азия, 1997, с.20.

¹⁸ Рустамзаде Р. Азербайджанские историко-героические дастами, Автореф. дис. ... докт. фил. наук. Баку, 1988.

şahlığın qarşısında 7 darvaza varmış, ümumdünya tufanı 7 gün davam edirmiş və s.¹⁹ Azərbaycan xalqının dünyagörüşündə də 7 rəqəmi ilə bağlı olan bir sıra təsəvvürler özünü göstorir: 7 arxa dönenini tanımaq, 7 qardaş ulduz, qurban kəsəndə 7 qapı qoşuya paylamaq, 7 iqlim, göyün və yerin 7 qat olması, allahtalaşın yer, göyü 7 günü yaratması, özünün altı məleykə ilə birlikdə yeri idarə etməsi və s. Bu misalların sayını artırmaq da olar. Adət və ononoloğimizdə üç və qırx rəqəmlərinin də xüsusi yer tutduğu məlumdur.

Türk xalqları üçün bu sayılar vaxtilə hesabın son həddini göstərən rəqəmlər kimi sayılmışdır. Həç tesadüfi deyil ki, nağıl və dastanlar da canlı bir xəzinə kimi bu ədədləri qoruyub saxlamışdır. Nağıl və dastanlarda müeyyen hadisənin üç dəfə təkrar olunması, üç bacıdan üçüncüsünün daha gözəl, ağıllı və ya forasetli olması, sınaq meydanlarında qəhrəmanların üçüncü dəfədə şor qüvvə üzərində qoləbəsi, üç (və ya yeddi, qırx) gün, üç gecə toy edilməsi xarakterik haldır.

Sakral sayıların -lar, -lər cəm şəkilçisi ilə işlənməsinə tösdüf etmək olur. Adəton bunlar üçlər, yeddilər, qırxlar şəklində təzahür edir. Üçlər məzari, yeddilərin qəzəbinə düşər olmaq, qırxlar piri, qırxların əlindən cam içmək kimi ifadələr dini ononərlərə əlaqədar emələ golmuşdır. Dini əqidəyə görə tanrı dünyani üçlər, yeddilər, qırxlar və üç yüz oron vasitəsilə idarə edir.

Xalq dastanları və nağılları üzərində aparılan tədqiqat göstərir ki, müasir dilimizlə müqayisədə evezliklərdə cələbir əsası dəyişikliklər nəzərə çarpmır, yalnız orfoqrafik-fonetik sociyyəli fərqlər müşahidə edilir.

Ümumiyyətlə folklorda dialoqlar çox olduğundan, təbiidir ki, sual evezlikləri kəmiyyətə çoxluğu ilə diqqəti cəlb edir.

Handa sual evezliyi «Koroğlu», «Qurbanı» və «Yaxşı və Aşıq» və s. dastanlarda müşahidə olunur.

Men aşıq gúnəş handa,
Gün handa, gúnəş handa,
Üzgöre deməz Aşıq,
Sən handa, Gúnəş handa. («Yaxşı və Aşıq», s.145)

¹⁹ Панфилов В.З. Гносеологические аспекты философских проблем языко-знания. Москва, 1982.

Harada sual ovozliyinin sinonimi kimi tarixen Kişverinin, Vidadinin və başqalarının dilində *qanda*, *xanda*, *handa* sual ovozliyi işlənmişdir. «Əsl və Kərəm» dastanında isə *handa* sözü tamam başqa monada işlenir:

Nə ola Əslim gələ,
Müşkül işlərim düzələ,
Handa bir qəşəng gözələ,
Çitədəydim, yaylıq səni

(«Əsl və Kərəm», s.76).

Handa ovozliyi şərq qrupu dialektlerinde adətən sual möqsidi daşıdır. Cox vaxt *handa* sözü *bir* ədatı ilə birlikdə işlədir. *Handa bir* birləşməsi çox vaxt *özünəməxsus cəhətləri olan, seçilmiş mənalara müvafiq* golon məna daşıyır. Bu xüsusiyyət Bakı dialekti üçün daha çox səciyyəvidir.

Əvozliklərin təhlili zamanı nağıl və dastan dilində işlənmiş danışq dilinə və dialekte məxsus əvozlikləri toplayıb şərh etməyi möqsədə müvafiq hesab etdik.

II fəslin birinci bölməsində nağıl və dastan dilində işlənən fellorin tədqiqi diqqətə layiqdir. Xüsusilə dastanların nəzm hissosunda olan fellor və onların orta əsr abidələrində işlənmə formaları mühafizə olunub saxlanılmışdır ki, dilimizin keçmişini öyrənmək baxımından maraqlıdır.

Folklor dili ümumxalq danışq dili faktı olduğu üçün burada dialoqlara, müraciətlərə geniş yer verilir. Fəlin əmr şəkli dialoji nitq üçün səciyyəvi olduğu üçün onun nağıl, dastan dilində geniş yayılması töbiidir. Nağıl və dastanlarda işlənilmiş fəlin əmr şəklini şəxslər üzrə nəzerden keçirdikdə bir sıra maraqlı xüsusiyyətlər müşahidə edilir. Müasir ədəbi dildən fərqli olaraq fel arxaik qrammatik formaların rəngarəngliyi ilə seçilir. Müasir ədəbi dildən fərqli olaraq dastanların nəzm hissəsinin dilində əmrin I şəxs tekini bəzən *-ayım*, *-əyim* forması yaradır. Xüsusilə Füzuli dili üçün səciyyəvi sayılan bu forma XVIII əsre qədər dilimizdə işlək olmuş, Füzuli, Kişvari, Bürhanoddin və başqalarının dilində işlənmişdir. *-Ayım*, *-əyim* forması xüsusilə «Əsl və Kərəm» dastanında çox işlənmişdir. Hətta bu dastanın nəzm hissəsinin dili üçün *-ayım*, *-əyim* şəkilçisini normativ hesab etmək olar:

Ərzurumnan çıxdım, üç oldu yolum,
Men bu yolun hankısına gedəyim?
Gecə-gündüz çağırıram yaradan,
Men bu yolun hankısına gedəyim

(«Əsli və Kərəm», s.140);

Əmr şəklinin I şəxs cəmində də istisna halları nezəre çarpir. Əmr şəklinin I şəxs cəmini tarixən -alım, -əlim şəkilçisi də ifadə etmişdir. Bu forma «Kitabi-Dədə Qorqud» dastanında, Nəsimi, Kişvəri, Xətai, Füzuli və Vaqifin əsərlərində beşən əmr şəklinin I şəxs təkini, bezon də comini bildirmişdir.²⁰ Xalq dastanlarımızın nezm hissəsində bu şəkilçi əmr şəklinde olan fəlin ancaq I şəxs cəmini ifadə edir.

Əmr şəklinde nezəre çarpan xüsusiyyətlər en çox ikinci şəxsin təki ilə bağlıdır. Azərbaycan xalq dastanlarında II şəxs təkinə aid əmri bildirmək üçün II şəxs təkin şəkilcisi variantı ilə yanaşı, -gil, -gilən, -ginən, -yinən, -nən, -ən formalarından istifadə olunur. Beləliklə, əmr şəkilli fellər dastanlarda geniş şəkildə işlənir və onun bozi formaları dilimizin tarixini özündə oks etdirir.

Şühudi keçmiş zamanda olan fellərin bir-birini izleyen hərəkətləri bildirməsi nağıl və dastan dilinin spesifik xüsusiyyətidir. Dastanların sociyyəvi xüsusiyyətlərindən biri nozm hissəsində qabaq şühudi keçmiş zamanda olan xüsusi ifadələrin işlənməsidir. Xüsusilə, deyişmə hissələrindən qabaq bu ifadələr çox işlənir: Aldı Qurbani, alı Aşıq Saleh, alı Sona xanım, alı Zöhrə xanım və s. Nağıl və dastanlarda şühudi keçmiş zamanda olan iki və daha çox fəlin dalbadal işlənməsi də nezəre çarpir: Arvad paltarını geydi, bəzəndi, düzəndi (Azərbaycan nağılları, III c., s.27).

Müasir dövrden fərqli olaraq, XVIII əsrdə qədər fəlin vacib şəkli müxtəlif ifadə vasitələrinin (-sa, -sə, +gərək; -maq, -mək+gərək; gərək+ -a, -ə) kəməyi ilə meydana çıxmışdır. Vacib şəklinin məsədar+gərək forması ilə formalaşan növü o dövrün ədəbi dili üçün tamamilə norma seviyyəsində olmuşdur.²¹ Müasir dilimiz

²⁰ Rəhimov M. Azərbaycan dilində fel şəkllerinin formallaşması tarixi. Bakı: Azərb. EA nəşriyyatı, 1965.

²¹ Xəlilov Ş. Fəlin vacib şəklinin tarixi inkişafı və müzəcə zamanının inkarı haqqında / Türk dillərinin leksik-morfoloji quruluşu. Bakı: ADU nəşriyyatı, 1981, soh. 71.

üçün arxaik hadiso olan məsder və *gərək* forması ilə düzolun vacib şəkilli feli dastanların nəzm hissəsində işlənir:

Igid meydana girəndə,
Qaynayıb *çoşmamaq gərək*,
Əger olsa haqq vergisi,
Qismotdən *qaçmamaq gərək*

(«Koroğlu», 1969, s.36).

Azərbaycan nağıl və dastan dilinin zəngin kateqoriyalarından biri də feli bağlamadır. Feli bağlamalar tarixən müoyyon inkişaf prosesi keçirmişdir. Bunlardan bezişəri müasir ədəbi dilimizdə qalmasa da, nağıl və dastanlarımızın dilində qorunub saxlanılmışdır. Müasir dil baxımından arxaik hesab olunan, ancaq dastanların nəzm hissəlerinin dilində özünü göstərən şəkilçilər aşağıdakılardır: *-iban*, *-ibən*, *-uban*, *-übən*; *-ibəni*; *-a*, *-ə*; *-i*; *-ali*, *-əli* və s. Bu şəkilçi-lərdən *-iban*, *-ibən*, *-uban*, *-übən* şəkilçisi *-ib* şəkilçisinin mürəkkəb variantı olub, onun daşıdığı vezifə, ifadə etdiyi mənaya uyğun olaraq dastanların nəzm hissəsində foal şəkildə işlənir. Bu şəkilçi tarixən dilimiz üçün qədim hesab olunur. Həlo Orxon-Yenisey abidəlerinin dilində *-iban* şəkilçisi *-ib*, *-ib*, *-ub*, *-üb* şəkilçisi ilə müvazi işlənmişdir. Onun Azərbaycan dilinin tarixi abidələrində işlədilməsi çoxdan müoyyənləşmiş qədim türk dili abidələrində, Mahmud Kaşgari lüğətində qeydə alınmışdır. Nağıl və dastan dili üçün norma səviyyəsində olan bu şəkilçi qədim feli bağlama formalarından biri kimi ədəbi dilimiz üçün arxaik olsa da, şərq qrupu dialektlərimizdə qalmaqdadır:

Adı Nigar, özü pori,
Verəm sənə bu xəberi,
Görübən getməzsən geri,
Var Koroğlu, var Koroğlu

(«Koroğlu», 1949, s. 62);

Bu şəkilçinin *-ibəni* variantı da dilimizdə işlek olmuş, XIX əsr-dən etibaren möhdudlaşmış, indi isə müasir Azərbaycan dilinin bir çox şivələrində qeydə alınmışdır.²²

²² Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: BDU nəşriyyatı, 1999, soh. 219.

Mən görürəm qaranlıqda goləni,
Galibəni şirin canım alanı,
Dordli Korəm söylər belə yalanı,
Gözəllerin belə gördüm işini
(«Əslî və Kərəm» s. 30).

«Novruz və Qəndab» və «Məhəmməd və Güləndam» dastanlarında *-ibun*, *-ibən* şəkilçisinin *-ibnan* formasına da rast golmuşdur. İndiyə kimi türkologiyada bu feli bağlama şəkilçisi haqqında məlumat verilməmişdir:

Vurubnan atdan yıxaram,
Sinənə qılınç çaxaram,
Birini sənə çıxaram,
Qoy ikisinin alım, çoban.

(«Novruz və Qəndab», s. 196).

Bir sıra şivələrdə feli bağlamanın *-ib*, *-ib*, *-ub*, *-üb* və bu şəkilçinin karlaşan *-if*, *-if*, *-uf*, *-üf* tipi, *-iban*, *-ibən*, *-uban*, *-übən* şəkilçisi və onun *-ivan*, *-ivən*, *-uvan*, *-üvən* variansi müşahidə edilir. Ağdaş keçid şivələrində *-ibani*, *-ibəni*, *-ubani*, *-übəni* şəkilçisine və onun *-ivani*, *-ivəni*, *-uvani*, *-üvəni* növüne təsadüf edilir.²³ Azərbaycan dialekt və şivəleri üçün *b>f* evezlənməsi müşahidə olunan hadisədir. Adoton bu hadisə dialektoloji ədəbiyyatda *b>v>f* evezlənməsi kimi üçpilləli qəbul edilir.

Azərbaycan dastanlarında müşahidə edilən *-ibnan* feli bağlama şəkilçisi daşıdığı mənasına gəro *-iban*, *-ibən*, *-uban*, *-übən* və *-ibani*, *-ibəni*, *-ubani*, *-übəni* şəkilçilərindən fərqlənmir. Güman etmək olar ki, tarixən dörd variəntli *-ibnan* şəkilçisi də dilimizdə aktiv olmasa da, digər şəkilçilərlə birlikdə paralel işlənmişdir. Bəlkə də tarixən bu şəkilçilər arasında məna forqı olmuş, sonralar isə bu fərq itmiş, şəkilçi getdikcə öz feallığını itirmiş, feli bağlama şəkilçisi kimi aradan çıxmışdır. Onun izi isə ayrım şivəsində *-ifnan* şəklində qorunub saxlanılmışdır.

XX əsrin əvvəlinə qədər ədəbi dilimizdə və şivələrdə geniş miqyasda işlənmiş *-iban*, *-ibən*, *-uban*, *-übən* feli bağlama şəkilçisindən fərqli olaraq, bu şəkilçinin *-ibnan*, *-ubnan* forması məhdud dairədə fəaliyyət göstərməmişdir. *-ibnan*, *-ibnən*, *-ubnan*, *-übənən*

²³ A.Veliyev. Azərbaycan dilinin keçid şivəleri. Bakı, 2005, s.291.

şəkilçisinin ədəbi dil materiallarında qeydə alınmaması onun ədəbi dilimiz üçün norma olmadığını aydınlaşdırır və bu şəkilçinin ancaq dialekt faktı kimi qiymətləndirməyə osas verir. Danışq dili və müxtəlif dialektlərə məxsus xüsusiyyətləri özündə eks etdirən bu şəkilçi folklor dilində (zəif şəkildə olsa da) müşahidə edildi.

Azorbaycan folklor örneklerindən biri kimi dastanlardan getirilmiş bu faktlar -*ibnan*, -*ibnən*, -*ubnan*, -*übənən* şəkilçisinin qədim zamanlardan dialekt və şivələrimiz üçün səciyyəvi olduğunu sübut edir.

Gösterilən misallardan aydın olur ki, fəlin təsriflenməyən formalardan biri kimi feli bağlamalar rəngarəng arxaik formalara malik olması ilə seçilir. Bəzi formal göstəricilərin dialekt və arxaizm ünsürlü kimi özünü göstərməsinə baxmayaraq, əsas feli bağlama və feli sıfət şəkilçiləri ümumxalq danışq dilində geniş yayılmış şəkilçilərdir.

Dissertasiyanın II fəslinin ikinci bölməsi «Köməkçi nitq hissələrinin və nidaların işlənmə xüsusiyyətləri» başlığı altında verilmişdir.

Tədqiq edilən folklor örneklerinin dilində köməkçi nitq hissələri üçün əsas xüsusiyyətlər çoxvariantlılıq, polidialektlik və arxaik qrammatik formaların olmasıdır. Nağıl və dastanların dilində işlənen köməkçi nitq hissələri ilə yanaşı, müxtəlif dialekt qrupları üçün səciyyəvi olan nümunələrə təsadüf edilir. Bunlar ədəbi dildən fonetik variantlılığı və folklor dilinə məxsus məna çalarlıqlarının olması ilə fərqlənir.

Nağıl və dastan dilində müşahidə edilən köməkçi nitq hissələri ni iki qrupa bölmək olar:

1. Nağıl və dastan dili üçün norma səciyyəsi daşıyan, yüksək işlənmə tezliyinə malik olan köməkçi nitq hissələri.

2. Müasir dil baxımından arxaik hesab olunan, ancaq dastanların nozm hissəsinin dilində özünü göstəren köməkçi nitq hissələri.

Nağıl və dastan dili üçün norma səviyyəsində olan *ki*, *axı*, *lap*, *elə*, *bələ*, *ha*, *bax*, *qoy*, *gör*, *hə*, *bəli*, *xeyr*, *barı* və s. ədatlar yüksək işlənmə tezliyinə malikdir. Bu ədatların bezisində nağıl və dastan dilinə məxsus məna çalarlıqları müşahidə olunur.

Daha// day//tay//ta, bas //bo, məgar// məyər// bayom, deyil // döyü // dəyil, di //de kimi ədatlar çoxvariantlılıq və müxtəlif dialektlərə məxsusluq nümayiş etdirir. Nağıl və dastan dili üçün maraqlı xüsusiyyətlərdən biri -*cığ*, -*cığ*, -*cuğ*, -*cük*, -*cığaz*, -*cıyz* ədatları-

nin işlenmesidir. Dastanların nozm hissesinin dilinde müşahidə edilən bu ədatlar isə daha çox fellorə qoşularaq ozizləmə, kiçiltmə monasını yaradır. Qədim ədat formalarından biri kimi -ciğ, -cik, -cuğ, -cük, ədəbi dilimiz üçün arxaik olsa da, şərqi qrupu dialektlərimizdə qalmaqdadır.²⁴

Nağıl və dastan boyu işlənərək böyük intensivliyə malik olan *göra*, *özgə*, *sarı*, -can, -can, *kimi*, *təraf*, *bəri*, *başqa* və s. qoşmalar istor mona, istərsə də forma cəhətdən müasir dildəkilərdən seçiləmir. Canlı danışq dilində, dialekt və şivələrimizdə kök salmış *tək* // *təki* // *təkin*, *üçün* // -çin, -cin, -çün, -çün, // *için*, *dək* // -tan, -tən, *ötrü* // *otori*, *savayı* // *suvayı* və s. qoşmalar çoxvariantlı olub folklor dili üçün normativ hesab edilir.

Qoşmalar da tarixən müəyyən inkişaf prosesi keçirmişdir. Bunlardan ilə qoşması çoxvariantlığı ilə diqqəti cəlb edir. Bu qoşmanın -ilən // -inən, // lan, -lən // -nan, nən variantları dastanların nozm hissesində qorunub saxlanılmışdır. Bu variantların hər birindən dilimizin bütün dövrlərində intensiv şəkildə istifadə edilmişdir.

Və, *həmçinin*, *hətta*, *habələ*, *lakin* və s. bağlayıcılar canlı danışq dilində işlenmediyi üçün folklor dilində də müşahidə edilmir. *Amma*, *da*, *də*, *ya*, *elə ki*, *həm*, *gah* və s. bağlayıcılar adlarını çəkdiyimiz folklor örneklerinin dili üçün normativ hesab oluna bilər. Çoxvariantlı bağlayıcı kimi *əgar* // *əyəm* // *əgərçi* // *gər*, *yəni* // *yəni*, *həm* // *həmi*, *gah* // *gahi*, *deyə* // *deyin* bağlayıcılarını göstərmək olar. *Onunçün*, *onunçun ki*, *ta ki* bağlayıcıları dialektlərimizin ekso-riyyətində yayıldığı kimi nağıl və dastan dilində də müşahidə olunur.

Nağıl və dastanların dili dialoji nitq ilə olaqədar olduğundan modal sözlerle zəngindir. Azərbaycan nağıl və dastanlarının dilində dialoji nitqdə iştirak edənlərin qarşılıqlı münasibətlərindən doğan razılıq, şübhə, ehtimal, zəruriyyət və s. kimi münasibətləri bildirmək üçün (odəbi dildə olduğu kimi) *doğrudan*, *doğrudan da*, *doğrusu*, *güman ki*, *deyəsan*, *bəlkə*, *yəqin* və s. modal sözleri işlədir. Tədqiq etdiyimiz folklor örneklerinin dilində müxtəlif şivələrin fonetik xüsusiyyətlərini özündə oks etdirən *əlbəttə* // *əlbət* // *həlbətdə* // *həlbətdə ki*, *bəlkə* // *bəlkəm* və s. modal sözleri müşahidə

²⁴ A.Vəliyev. Azərbaycan dilinin keçid şivələri. Bakı, 2005, s.309.

edilir. *Qərəz // əlqərəz, sən demə // demə, belə-bələ, nə başını ağridim* modal sözleri nağıl və dastan dilinə moxsus söz və ifadələrdir. *Xülassə, müxtəsər, müxtəsər kəlam* kimi alınma modal sözler de nağıl və dastan mətnlərində çox işlənir.

«Nağıl və dastan dilinin sintaktik xüsusiyyətləri» adlanan III fəsil üç bölmədən ibarətdir. Dissertasiyanın bu fəsli nağıl və dastan dilinin sintaksisine, onun bəzi semantik-üslubi xüsusiyyətlərinə həsr edilmişdir.

Azərbaycan dastan və nağıllarının dilinin sintaktik quruluşu üzərindəki müşahidələr göstərir ki, qoşulma konstruksiyalar, inversiyalı cümlələr, cümle üzvlərinin sıralanma sistemi, paralel komponentlər, bədii toyin, bədii xitablar və s. sintaktik fiqurlar folklor sintaksisinin dominant cəhətərini təşkil edir. Azərbaycan nağıl və dastanlarında, demək olar ki, sənəcümələrin və mürəkkəb cümlələrin hər iki növünün müxtəlif tiplorinə rast gəlmək mümkündür. Nağıl və dastanlarda adlıq cümlələr, demək olar ki, yoxdur. Əslində müasir Azərbaycan dilinin tekterkibli sənəcümle sisteminin təşəkkül və normallaşma tarixi qədimdir, o cümlədən, danışq dili sintaksisi ilə qarşılıqlı əlaqə qüvvətlidir.

Folklor sintaksisinde danışq dili konstruksiyaları üstünlük təşkil edir. Son dövrlər bədii nərimizdə və mətbuatda geniş yayılmış qoşulma konstruksiyalar dilçilik ədəbiyyatında yeni meyl kimi göstərilərə də, bu hadisə nağıl və dastanların dilində geniş yayılmışdır.

Dissertasiyanın həcmini və folklor sintaksisi sahəsində prof. K.Vəliyev və K.Abdullayevin dəyərli tədqiqatlarını nəzərə alaraq,²⁵ biz bu fəsilde nağıl və dastanların dili üçün daha sociyyəvi olan, ənenəvi xüsusiyyət daşıyan formulalar, bədii xitab və bədii toyinlərin tədqiqi ilə kifayətləndik.

Nağıl və dastanların şifahi şəkildə nəsildən-nəsle keçməsinə, yaddaşlarda qalmasına, onun üslubunun, dilinin şirinliyinin saxlanmasına xidmət edən əsas amillərdən biri onlara moxsus formulaların olmasıdır. Hətta belə formulalar nağıl və dastan dilinin başlıca əlaməti müstəvisindədir. Dissertasiyanın III fəslinin birinci bölməsi

²⁵ Абдуллаев К.М. Проблемы синтаксиса простого предложения в азербайджанском языке. Баку, 1983; Veliyev K. Azərbaycan dilinin poetik sintaksisi, Bakı: ADU nəşriyyatı, 1981; Veliyev K. Dastan poetikası. Bakı: Yaziçi, 1984.

məhz nağıl və dastan dili üçün xarakterik olan formulların şərhinə həsr olunmuşdur. Müxtəlif şərait və vəziyyətə əlaqədar dildə hazır nitq klişeləri mövcuddur ki, bunlar artıq yaddaşlara həkk olunmuş, yüzilliklər dövründə cilalanmış, yonulmuş, xalq danışq dilində geniş yayılmış söz və ifadələrdir. Bu formullar nağıl və dastanların janrlarının və dilinin göstəricisi, canıdır. Bütün nağıllar *biri var id*, *biri yox id* ifadəsi ilə başlayır, *göydən üç alma düşdü*, *biri mənim*, *biri özümün*, *biri də nağıl deyənin* cümlesi ilə bitir. Bu ifadələrsiz və ya bu ifadələrin sinonimləri olmadan nağıl yaranmaz.

Həm yuxarı sosial toboqolərə aid yüksək pafoslu təmtəraqlı ifadələr, həm də aşağı kütlenin mehribanlıq, sadəlik ifadə edən dua, yalvarış, alqış və qarğış bildirən söz və ifadələri qarşılıqlı vəhdətdə işlənərək nağıl və dastan dilini təşkil edir. Bu formullar az-çox nağıl oxuyan və ya danışan adamların yaxşı bildiyi hazır nitq parçalarıdır. Formullar bütöv cümle, bezen də bir-biri ilə əlaqəli cümlelər şeklinde özünü göstərir. Yaddaşlarda həkk olunan bu formullar əsrlərlə folklor nümunələrinə yaşaşmış və bundan sonra da yeno də yüz illiklər orzindo yaşayacaqdır.

Rus dilçiliyində A.Qilferdinq, A.N.Veselovski,²⁶ V.M.Jirmunski,²⁷ Q.I.Maltsev,²⁸ A.V.Desnitskaya²⁹ və başqaları formul nəzəriyyəsini hərtərəfli təhlil etmişlər. Azərbaycan dilçiliyində formula nəzəriyyəsini ilk dəfə professor K.Veliyev «Kitabi-Dədə Qorqud» dastanı əsasında poetik sistemin komponentlərindən biri kimi geniş və hərtərəfli tədqiq etmişdir.³⁰

Formulların yaranmasında müəyyən modeller mühüm rol oynayırlar. Adı halda hor bir adam hazır dil modellərini bilir və öz danışığını həmin modeller əsasında qurur. Müəyyən vəziyyətdən asılı olaraq, nağıl danışan improvisasiya yolu ilə bir sözü başqa birisi ilə evoz edir və yeniyen formullar yaradır. Dastan və nağıllarda eyni

²⁶ Веселовский А.Н. Историческая поэтика. Москва: Высш.шк., 1989.

²⁷ Жирмунский В.М. Тюркский героический эпос. Ленинград: Наука, 1974.

²⁸ Мальцев Г.И. Традиционные формулы русской необрядной лирики / Русский фольклор. Ленинград: Наука, т. 21, 1981.

²⁹ Десницкая А.В. Наддиалектные формы устной речи и их роль в истории языка. Ленинград: Наука, 1970.

³⁰ Veliyev K. Dastan poetikası. Bakı: Yaziçı, 1984.

situasiya tekrar olunduqca həmin formullar da tekrarlanır. Bu improvisasiya və tekrarlanma şifahi dilin möğzini təşkil edir.

Formulların yaranmasında müəyyən leksik və frazeoloji vahidlərin, epitetlərin rolü olduqca böyükdür. İfade formalarının eynitipliyi daha yüksək seviyyəli şifahi danışq normasının yaranmasına, müəyyən leksik və frazeoloji vahidlərin formallaşmasına əsas olmuşdur. Folklor xas olan xarakterik formulalar ümumişlək mösət leksikasına aid olan digər formulalarla birlikdə şifahi xalq ədəbiyyatının üslubunu yaradır.

Dissertasiyanın III fəslinin məkmənci bölməsi xitabların araşdırılmasına həsr olunmuşdur.

Azərbaycan nağıl və dastanlarında işlədirilən xitablar maraqlı xüsusiyyətləri və geniş əhatəliliyi ilə diqqəti cəlb edir. Xitabın nağıl və dastan dilində çox işlənməsi dinleyicilərin diqqətini bir yere yığmaq, onların fikrini söylənilən nağıla daim cəlb etməyə çalışmaqla əlaqədardır. Demək olar ki, adı çökələn folklor nümunələrində dialoqların eksoriyyəti xitabla başlayır. Bədii xitabın əsas xarakterik xüsusiyyəti də dialoji nitqdə özünü göstərməsidir. Azərbaycan nağıl və dastanları üçün çoxkomponentli xitablar daha xarakterikdir.

Nağıl və dastanlarda işlədirilən mürekkeb xitabların eksoriyyəti toyinlə genişlənmiş şəkildə özünü göstərir. Belə çoxkomponentli bədii xitablar nağıl və dastan dili üçün daha normativdir: *Ey dünyanı fəth edən şah, qorxma, mən soni qaranlıq dünyaya aparacam* (Azərbaycan folkloru antologiyası, II c., s.50).

Bəzən bədii xitabın cavab tolub etməyən növü de nozərə çarpir. Bunu ritorik xitab adlandırmaq daha doğru olar. Ritorik xitab adəten cansız əşya, heyvan və quşlara müraciət zamanı özünü göstərir. Lakin bu o demək deyil ki, ritorik xitab insanlara aid ola bilmez. Nağıl və dastan dili üçün xarakterik müraciət formalarından biri *ey həzarat, ey ağalar* xitablarıdır. Ritorik xitab çox qədim zamanlardan şifahi xalq ədəbiyyatında işlənir. Şifahi xalq ədəbiyyatının növlərindən olan bayatıların da çoxu *əzizim, əziziñəm, aşiq* kimi xitablarla başlayır.

İnsan həyatının çətin anlarında tanrıya tapınır. Azərbaycan nağıl və dastanlarında da qəhrəmanlar dərə düşdükən tanrıya üz tutub ondan kömək isteyirler. Müxtəlif müraciət formaları ilə allaha

yalvarırlar. Bu zaman *allah*, *xuda*, *tanrı*, *ilahi*, *mədəd*, *rəb*, *mövla* və s. sözler müxtəlif təyinlərlə birleşərək obrazlı bədii xitablar yaradır. Allaha müraciətə deyilən xitablar nağıl və dastan dilində böyük emosional təsir gücünə malik olur və müəyyən ekspressiv səciyyə daşıyır.

Ritorik xitablar dastan yaradıcılığında xüsusi yer tutur. Ritorik xitablarda müraciət mənasından çox çağırış mənası daha qüvvətli olur. Koroğlu *hoydu*, *dəlilərim*, *hoydu* deyində konkret bir adama müraciət etmir, heç kosdon cavab gözləmir, hamını döyüşə çağırır.

Ritorik xitabın yaratdığı emosional hiss, ekspressiv duyuğu, çağırış ruhu böyük əzəmet, vüqar yaradır. Belə xitablar «Koroğlu» dastanı boyu müşahidə olunur. Bəzən nağıl dilində sehirli vasitələrə də müraciət olunur.

Azərbaycan nağıl və dastanlarının dilində işlənən bədii xitablar konkret şəxslərə, canlı varlıqlara və cansız əşyalara müraciət bildirir. Azərbaycan nağıl və dastanlarının sintaksısında xitab xüsusi əhəmiyyət kəsb edir.

Xalqın təbiətdən aldığı estetik duygunu folklor nümunələrinde gerçəkloşdırıcı vasitələrdən biri də bədii toyindir. Bədii toyin heç bir zaman müstəqil işlənmir, aid olduğu sözə yanaşı işlənib, onu obrazlı suretdə izah edir. Bədii toyin epitet də adlandırılır. Xüsusiyyət, dastanların nəzm hissəsində işlənən bədii toyinlər diqqəti daha çox cəlb edir. Poetik duyumu, poetik güc vüsetləndirir, yüksək ekspressivliyə malik olan bədii toyinlər bədii rənglər, bədii çalarlıqlarla verilir:

Qom yeme, qəm yemo, *divana* könlüm,
Həmişə ruzigar belo dar olmaz!

(«Qurbani», s.50)

Qeyd etdiyimiz kimi, epitetlərin əksəriyyəti onənəvi epizodlarda, formulalarla ən güclü təsvir vasitəsi kimi çıxış edir. Onənəvi epitetlər ister aşiq şərində, isterse de folklorda daim tekrar olunan, bir aşiqdan o biri aşığa, bir şairden o biri şairo keçən sabitleşmiş epitetlərdir. Belə epitetlər aşiq poeziyası, klassiklərin dili üçün xarakterikdir. Nağıl dilində onlar mənəni dəqiqləşdirir, qeyri-real nağıl dünyasının yaradıcı vasitələrindən birinə çevrilir. Daim leksik əhatə dairesində və eyni sintaktik mövqədə işlənib bədii toyin kimi çıxış edən epitetlər toyin etdikləri sözlə birlikdə sintaktik bütöv

yaratır. Beləliklə də, bəzən epitetlər söz yaradıcılığı prosesində iştirak edir, sehirli əşyaların adlarını yaradan əsas komponentlərdən biri olur: *uçan xalça, sehirli üzük, gözə görünməz papaq, paslı qılinc, qaranlıq dünya, zülmət dünyası, işıqlı dünya, sehirli çubuq, yel atı, dərya atı, sehirli kisa* və s. Bu birləşmələrdəki epitetlər sehirli əşyaların əsas xassəsini ifadə edir, onları digər oxşar əşyalardan fərqləndirir.

El yaradıcıları xalqla ünsiyyəti xalqın öz dilində tapır. Xalqımızın idrak və təxəyyülünün məhsulu olan bu folklor nümunəleri xəlqi olduğu üçün yaşamış və indi də yaşayır. Nağıl və dastanlar elə xidmet üçün yaranmışdı, el dilində yaşamışdı, el də onları yaşıtmışdı. El üçün yaranan, yaşayan heç ne ölmür, əbədi xalqın varlığında, həyatında, mənəviyyatında kök salır.

Dissertasiyanın «Nətico» hissəsində tədqiqatın aşağıdakı əsas elmi-nezəri və təcrubi müddeələri ümumiləşdirilmişdir:

1. Azərbaycan nağıl və dastanları xalqımızın milli şüurunu, təfəkkürünü, neçə-neçə nosilləri, dövrləri özündə birləşdirən tükməz estetik gözəllik xozinəsidir. Bu xəzino sazin, sözün, sosin vohdəti ilə elimizin damla-damla yaratdığı, əsrlorin süzgəcindən keçirdiyi, yaşıtdığı bədii əsərlərdir. Tomizlik, saflıq, mərdlik, xeyirin şor üzərində qoləbesi ilə yoğrulmuş folklor örnəklərinin linqvistik təhlili həm türkologiya, həm də Azərbaycan dilçiliyi üçün olduqca aktualdır. İndiye qədər bayatılar, tapmacalar və qədim dastanlar yazılı abidə kimi linqvo-poetik baxımdan az-çox tədqiq edilsə də, ədəbi dil və dialekt arasında xüsusi yer tutan estetik məzmunlu nağıl və dastan dili otralı və dərin tədqiq olunmamışdır. Uzun illər nağıl və dastan dilinə çox nadir hallarda ya dil tarixi, ya müasir dil, ya da dialektoloji araşdırılmalarda müraciət edilmişdir. Halbuki Azərbaycan xalqının milli şüurunu, təfəkkürünü, möişətini, onun maddi və mənəvi dünyasını oks etdiyən nağıl və dastan dili bu üç müstəvidən tədqiq edilməlidir.

2. Dialekt və ədəbi dil arasında keçid veziyətində duran müxtəlif tipli dialektfovqü formalar daxilində folklor dili xüsusi yer tutur. Folklor dilinin ədəbi dil və dialektlə müqayisəsi göstərir ki, folklor dili milli dilin yarımsistemlərindən biri kimi özünəməxsus xüsusiyyətlərə malikdir. Azərbaycan nağıl və dastanlarının dili üçün dialektfovqü olamət kimi aşağıdakılari göstərmək olar:

polidialektlik; çoxvariantlılıq; formula üslubunu, nağıl və dastan mətninin strukturunu yaradan orijinal, xüsusi nitq klişelərinin mövcudluğu; arxaik leksika və arxaik qrammatik formaların mümkünlüyü; daimi epitetlerin özünəməxsus funksiyası.

3. Nağıl və dastanlar əldən-ələ, obadan-obaya keçdiyi üçün onun dilində müxtəlif ərazilərə məxsus dialekt ünsürlərinə təsadüf etmək olur. Ona görə də nağıl və dastan dilində dialekt ünsürlərinin iştirakı normativ hesab olunur. Adətən, nağıl və dastan dilində geniş yayılmış dialekt xüsusiyyətləri özünü göstərir. Dar, məhdud ərazi arealından kenarda monası başa düşülməyən, ancaq mileyeyen hündür daxilində foaliyyət göstərən formalar nağıl və dastan dilində işlənmir. Nağıl və dastanların miqrasiyası folklor dilinin formallaşması sebəbələrindən biridir. Azərbaycan nağıl və dastan dilinin temərküzleşməsi pille-pille getmiş, ağırlıq mərkəzi məhəllədən-məhəlləyə, bir ərazidən digərinə keçmiş, folklor dilinin dialekt bazası da buna uyğun olaraq daim doyişmişdir. Nağıl və dastan dilinin formallaşması zamanı müxtəlif dialekt materiallarından ən əsası, on lazımlısı seçilmiş və onların mətn daxilində birləşməsi baş vermişdir.

4. Azərbaycan nağıl və dastan dili üçün əsas xüsusiyyətlərdən biri çoxvariantlılıqdır. Folklorun ümumi əlamətlərindən hesab edilən şifahilik nağıl və dastan dilinin çoxvariantlılığına zəmin yaradır. Çoxvariantlılıq fonetik, leksik və morfoloji seviyyədə nozoro çarpır. Bunlar müxtəlif dialektlərə məxsus əlamət və arxaik xüsusiyyət kəsb etmələri ilə yanaşı, folklor dilində müleyyen semantik və üslubi yük daşıyır. Leksik seviyyədə leksik dubletlərə, morfoloji seviyyədə qrammatik variantlılığı təsadüf edilir. Bu əsas differentiallaşan əlamətlərə yanaşı xırda fonetik dəyişmələrə də (ucayuca, süfrə-surfa, üz-yüz, səgərəqib-seyrağib, yeno-gene, rübənd-ürbənd, nimtənə-mintənə və s.) rast gəlmək olur. Sözlərin hər iki variantının işlənməsi şifahilikdən yaranan cohet olub, folklor mətninin tam kodifikasiya olunmaması ilə əlaqədardır. Çoxvariantlılıq onomastik yahidlərde də özünü göstərir: Rum-Urum, Bağdad-Bağdat, Çənlibel-Çənnibel, Bəyazid-Bayazid, İstanbul-İstanbul-İsdənbul, Xoca-Xace və s.

5. Folklorun ümumi əlamətlərindən hesab edilən ənənəvilik nağıl və dastan dilində arxaik leksik və qrammatik formaların qalmاسına şərait yaradır.

Arxaik formalar daha çox dastanların nəzm hissəsində işlənir ki, bu da müxtəlif dialektlərdə özünü göstərir. Müxtəlif dialekt formalarının dastanların nəzm hissəsində işlənməsi qədim Azərbaycan epik dilinin zəruri xüsusiyyətidir. Hər hansı dastanın dilinə yeni elementlərin daxil edilməsi və onların seçilməsi tokcə onların miqrasiyası ilə izah edilmir. Bu proses həm də artıq yaranmış, formalasılmış milli poetik ənənələrin tələbi ilə baş verir. Dialekt-daxili əlamətlər məhdud ərazidən kənara çıxmaqla onun bir sıra xüsusiyyətləri cilalanır, təkmiləşir, bəzən də artıq formalasılmış poetik ənənələrin tələbi və metrikanın təsiri ilə olduğu kimi qalır. Real dialectdə mövcud olan bu formalar poetik dildə başqa formalarla birlikdə fəaliyyət göstərir, yaşayır. Müxtəlif dialekt formalarının poetik məna daşıması dastan dilinin emosional gərginliyini artırıran amillərdən biridir.

6. Dilin müxtəlif seviyyelerində folklor dili üçün xarakterik olan xüsusiyyətlər vardır. Fonetika sahəsində nağıl və dastan dili üçün xarakterik xüsusiyyət saitlə başlanan bozi sözlərin əvveline yə samitinin əlavə edilməsidir. Alliterasiya, assimiliyasiya, səs düşümü, səs artımı, yerdeyişmə də, demək olar ki, dastan dilində geniş yayılmış hadisələrdir.

Nağıl və dastan dili üçün əsas fonetik faktor alliterasiya və assonansın iştirakıdır. Sait və samitlərin sıralanması, bir-birini izləməsi, ritmə və intonasiyaya tabe olması nağıl və dastan dili üçün xarakterik xüsusiyyətdir. Alliterasiya və assonans dastanların şer hissəsinin ayrı-ayrı sətirlərində müşahidə edilməkə yanaşı, bozi mifonimlərin yaranmasında, atalar sözü və məsəllərdə də işlənir, mətnin səs ahəngini artırır, ritmi gücləndirir. Nağıl və dastanların dilində səslerin tekrarı ilə bərabər heçaların tekrarına da rast gelmək olur. Səsler, heçalar tekrarlandıqca müəyyən ahəng, ritm yaranır, nağılin emosional təsir gücү artırır.

7. Nağıl və dastan dilinə xas olan cəhətlər leksik seviyyədə daha çox özünü biruzə verir. Müasir dilimizin leksik sistemi qədim oğuz leksikasının teməli üstündə yaranmış və formalasılmışdır. Bu baxımdan nağıl və dastanlar dilimizin orta əsrlərdəki leksik layını özündə eks etdirən mötəbər mənbələrdən biri olub Azərbaycan dilinin müəyyən dövr leksik qatının öyrənilməsi üçün də əhəmiyyətlidir.

Nağıl və dastanlarımızın dili öz sadəliyi, axılılığı ilə diqqəti

celb edir. Mənşə etibarı ilə leksikanın əsas hissesi əsl Azerbaycan sözləridir. Ərəb, fars alınınmaları da nağıl və dastan boyu işlədir, folklor dilinin yaradıcı vasitələrindən biri kimi çıxış edir və çox zaman emosionallıq çalarının daşıyıcısına çevrilir.

Azerbaycan nağıl və dastanlarının dilində 100-dən artıq köhnəlmış söz müşahidə edilir. Onların əksəriyyəti türk, çox az hissəsi orəb, fars, cüzi hissesi isə rus mənşəli sözlər olub bədii dilin ifadəçisi, emosionallıq, ekspressivlik vahidi kimi çıxış edir.

Epik dildə metrikanın təsiri altında bir sıra arxaik leksika saxlanılır. Bunların bəziləri damışığa tarixi kolorit vermək üçün üslubi möqsədə işlədir. Odur ki folklor dili üçün dialektfovqülüyün əsas olamətlərindən biri mətndə arxaik leksikanın (*öksüz, yayax, xədəng, suç, dal, silə, bağır, duş, ogrımcə, ari, al, teyləmək, irmək* və s.) olmasıdır. Bu kimi sözlər həm qədim türk abidələrindo, həm də klassik ədəbiyyatda qeydə alınmışdır. Daha çox dastanların nəzm hissəsində qalan bu sözlər vaxtılıq dilin işlek leksik vahidləri olmuşdur.

8. Nağıl və dastanların dilində onomastik vahidlərin işlənmə tezliyi daha yüksəkdir. Onomastik vahidlərin tez-tez işlənməsi ekstralinqvistik faktorlardan irəli gəlir, bunlar onomastik vahid çərçivəsində çıxır, üslubi figur kimi çıxış edir, ekspressivliyə, emosionallığa, poetikliyə xidmət edir. Bu da nağıl dilinə şirinlik, gözəllik götirməkə borabor, onun yadda qalmamasına şorait yaradır. Folklor materialının onomastikası antroponimik sistemin zənginliyi, geniş ifadə imkanları, üslubi möqamları ilə diqqəti cəlb edir. Nağıl və dastan dili üçün ikikomponentli ad sistemi normativ hesab edilir. Adların ad daşıyıcılarının şəxsi keyfiyyəti, xasiyyətinə uyğun adlandırılması xüsusiyyətə nəzərə çarpır.

Nağıl və dastanların süjet xəttinə, coğrafiyasına, obrazlarına uyğun folklor həqiqəti vardır. Bu həqiqəti eks etdirmək üçün buna uyğun olan ideal denotat sistemi mövcuddur. Təbii ki, folklorun leksikası da bu denotatlarla bağlıdır. Beşən real detallar mocazlaşır, yeni məna kəsb edir, ideal şəkil alır.

Nağıl və dastan dilində mifoloji leksika özünə məxsus yer tutur. Folklor materialında müşahidə edilən mifonimlərin əmələ gəlməsində ekstralinqvistik amil xüsusi əhəmiyyət kəsb edir. Mifoloji surətlər çox vaxt alınma sözlərlə adlandırılır, cünki ofsanəvi personaj alınma sözü ifadə olunduqda daha da abstraktlaşır, nağılin

emosional təsir gücü müvafiq surətdə qüvvətlenir. Alınma sözlərle ifadə olunmuş mifonimlərin bir qisminin (*Xunxar, Divicəng, Tus pəhləvan, Nəhəngani-Nəhəng* və s.) monası aydınlaşdır. Alınma söz işləndikcə motivləşir, dəyişir, təbii ki, öz mexrocindən uzaqlaşır. Mifonimlərin çoxu monasını itirmiş (*Qırtas pəhləvan, Əş-Əş div* və s.), monboyi molum olmayan səs kompleksinə çevrilmişdir.

9. Sinonim, antonim, omonim sözlərin en çox işləndiyi nəzm parçaları ustادnamelerdir. Ustadnameler, bir tərəfdən, ustad aşığıların sonet çəşməsinin en gözəl nümunələrini yaşatmaq, digər tərəfdən, xalqa müdrik, hikmətamız fikirlər aşılamaq niyyəti ilə dastana əlavə olunur. Ustadnamelerdə külli miqdarda sinonim sözlər olduğu kimi, antonimlər də çoxluq təşkil edir. Çünkü ustadnameler kontrast xüsusiyyətlərin bolluğu ilə seçilən poetik parçalardır. Təzadla deyilmiş söz fikrin ifadəsində mühüm rol oynayır. Təzad yaradılmasında xüsusi rol oynayan antonimlər dastan dilində də axıcılığı, obrazlılığı və ifadəliyi təmin edir. Omonimlər də nağıl və dastan dilində özünə məxsus yer tutur. Tecnis aşiq poeziyasının zirvesi hesab olunur. Dastanların nəzm hissəsində, xüsusi ilə ustādnamelerdə rast gəldiyimiz tecnislər xalq danışq dilinin zongin çalarlarını nümayiş etdirir. Cinas qafiyəli bu şerlər əsasən dilimizdəki omonimiyadan güclərdir. Eyni fonetik tərkibə, lakin müxtolif məna və məzmunə malik olan sözlər ahongdarlıq, səlislik, musiqilik, axıcılıq yaratmaqla yanaşı, insanın zövqünü oxşayır, oxucunun diqqətini ifadə edilən fikrə yönəldir.

10. Azərbaycan nağıl və dastanlarında işlədilən isimlərdə daha çox fonetik və morfoloji dəyişikliklər nəzərə çarpır. Assimiliyasiya hadisəsi zəminində sos evezlənmələri, monsubiyyət şəkilçili isimlərin yiyəlik və təsirlik hal şəkilçiləri olmadan işlənməsi, III şəxs xəbor şəkilçisində *r* samitinin düşməsi, alliterasiya və daxili qafiyə əsasında yaranmış qoşa sözlərin böyük işlənmə tezliyi müşahidə edilir. Danışq dili üçün xarakterik olan bu xüsusiyyətlər Azərbaycan nağıl və dastanlarının dilində tez-tez nəzərə çarpır.

11. Saylardan on çox dastanların nəzm hissəsində istifadə edilir. Saylar, əsasən, şəriətin müxtəlif məsələlərinə, din rəhberlərinin tərcüməyi-halına, coğrafi və astroloji məsələlərə həsr edilmiş tapmacanı xatırladan bağlama və qıfılbindərde işlədilir. Nağıl və dastan dili üçün saylar arasında semantik paralellik xarakterikdir.

Saylar aid olduğu isimlerle yaratıqları sintaktik konstruksiyalar tekrarlanır, nağıl ve dastan dili üçün zəruri olan ritm, intonasiya və təbiilik yaradır.

Türk dillərində, o cümlədən Azərbaycan dilində, *üç*, *yeddi* və *qırx* sayıları sakral, müqəddəs say hesab olunur. Bu sayılar dünya dillerinin oksoriyyotində müqəddəs say kimi qəbul edilmişdir. Nağıl və dastanlarda işlənən sayıların oksoriyyəti sakrallıqla bağlı olan rəqəmlərdür və bunlarsız nağıl və dastanlarda işlənən sayılarından danışmaq mümkün deyil. Bu sayılar və say birleşmələri konkret miqdardır bildirmir, əşyanın çoxluğu barədə təsəvvür yaradır.

12. Nağıl və dastanlarda işlənən əvezlik və zərflərdə polidialektlik, çoxvariantlılıq özünü göstərir. Bu baxımdan diqqəti cəlb edən cəhet ədəbi dildə işlənən əvezlik və zərflərin dialekt və şivələrdə, canlı danışq dilində mövcud variantlarının işləkliliyidir. Burada sözdaxili fonetik hadisələr, şəxs əvezliklərinin hallanması zamanı dialekt xüsusiyyətləri, işarə əvezlikləri (*habu/habi*, *öylə*, *boylə/böylə*, *heyłə*), sual əvezlikləri (*hankı*, *haçax/haçağ*, *harya/hariya*, *handa*, *hancarı* və s.) müxtəlif dialektlərə məxsus əvezliklərlə poetik vəhdət yaradır, nağıl və dastan dilinə xüsusi canlılığı verir. Yer zərfləri (*orya*, *burya*, *anrıya-bəriyə*, *anrıdan-bəridən*), zaman zərfləri (*hannan-hana*, *innən sonra*, *innən belə*, *havaxt*, *bayax* (haçandır mənasında), kəmiyyət zərfləri (*azcana*, *xeylax*) də nağıl və dastan dilində işlənir. Eyni bir nağılın və ya dastanın dilində müxtəlif orazilərə məxsus dialekt ünsürlərinin işlənilməsi ümumi ahəngi pozmur.

13. Nağıl və dastanlarda təhkiyə, noql etmə, təsvir, məlumat vermə güclü olduğu üçün fəlin xəber şəklinin işlənmə tezliyi çox yüksəkdir. Fəlin omr şəkli isə fəlin xəber şəklinən sonra en çox işlənən fel formasıdır. Nağıl və dastanlarda dialoq nitqi, müraciət formaları çox olduğundan omr şəklinən tez-tez istifadə olunur.

Nağıl və dastanlarda işlənən arxaik formalar daha çox fel şəkillərində (-ayım, -oyım; -ahım, -əlim; -gil, -gilən, -ginən və s.) və feli bağlamalarda (-əli, -əli; -i, -i; -əban, -ibon, -uban, -übon; -ibəni; -ibnen, -ubnan; -ə, -ə və s.) özünü göstərir. Arxaik formaların dastanların nəzm hissəsində işlənməsi bir daha sübut edir ki, dastanlarımız qədim tarixə malikdir, onun dili isə müxtəlif zaman və məkan daxilində inkişaf edən bir dildir. Eyni zamanda arxaik

formaların epik dildə qalması bu dilin zoruri xüsusiyyətidir. Bu grammatik formaların oksoriyyəti Azərbaycanın müxtəlif dialekt və şivolorində indi də qalmaqdadır. Qədim arxaik qrammatik şəkilçilər dastanların nəzm hissəsində ritm və qafiyəni saxlayır.

14. Nağıl və dastan dilinin osas olaməti onlara məxsus nitq klişəlerinin, formulaların olmasıdır. Onlarsız heç bir nağıl və dastan təsəvvür etmək mümkün deyil. Hər bir şəraite uyğun xüsusi, özünməxsus stereotip ifadələr, hazır nitq parçaları mövcuddur. Salamlama, müraciət, vuruş sehnələri, gözəllərin təsviri çox zaman şablon sözlərlə, defelerlə işlənmiş formulalarla təsvir edilir: Nağıl və dastan dilində formulaların olvanlığı dastanları yeknəseklikdən, monotonluqdan uzaqlaşdırır, onların təbiiliyini və inandırıcılığını təmin edir.

15. Nağıl və dastan dilində xitablar maraqlı xüsusiyyətləri və geniş əhatəliyi ilə diqqəti cəlb edir. Nağıl və dastan dili üçün xarakterik olan dialoqlar adəton xitabla başlayır. Çoxkomponentli xitablar daha geniş yayılmışdır. Bədii xitablar nağıl və dastan dilinin ən parlaq, ən kesərli nitq vahidləri olub, ekspressiv monaçaları yaradır. Bədii xitabların bir növü olan ritorik xitablar cavab almaq möqsədi güdməyib, ən çox poetik səciyyə daşıyır. Ritorik xitablarda müraciət mənasına nisboton çağırış, yüksək pafos, tomtəraq, əzəmet daha qüvvətli olur və ən çox cansız eşyalara, heyvan və quşlara müraciət zamanı özünü göstərir.

16. Zəngin dil xozinomizə istinad edən, ümumxalq dilinin incoiliklərindən faydalananaraq orijinal kəlam və ifadələr yaranan el sənətkarlarımız xalqımızın adət-ononosino, yaşayışına, həyat tərzinə uyğun gələn, onun əhval-ruhiyyəsinə emosional təsir göstərən bədii təyinlərin də yaradıcısıdır. Epitetlər sırlıqda deyil, digər bədii təsvir vasitələri ilə birlikdə işlənir, nağıl və dastan dilinin bədii təsir gücünü artırır. Epitet və benzətmə şəklində özünü göstorən bədii təyinlər insana moxsus gözəlliyi rəngarəng boyalarla, daxili ahəngdarlıqla vəsf edir. Nağıl və dastan dilində daim tekrarlanaraq insan gözəlliyyini dəqiq ifado edən bədii təyinlər, epitetlər folklor dilinə yeni ruh və tomtəraq getirir, folklor poetikasını yaranan üslubi vasitolordan birinə çevrilir. Bədii təyinlər çox vaxt nağıl və dastan dili üçün xarakterik olan formulların daxilində yaşayır.

Nağıl və dastanlar şifahi şəkildə yaşamış və bədii-estetik funksiya


daşmışdır. Ösrlorla nağıl və dastan dilinde işlənən bütün dil vahidləri bu badiiliyi, estetikliyi yaratmağa və yaşıatmağa xidmət etmişdir.

Dissertasiyanın əsas məzmunu müəllifin aşağıdakı kitab, tezis və möqalolərində oks olunmuşdur.

1. Azərbaycan nağıl və dastanlarının dili (Monografiya). Bakı, Elm, 1998, 230 s., 14,5 ç.v.
2. Dastanlarda omr şəklinin ifadə vasitələri. AMEA-nın Xəborləri, 1984, №4, s.58-62.
3. Azərbaycan nağıllarında işlənən antroponimlər. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş IV elmi-nəzəri konfransın materialları. Bakı, 1993, s.98-99.
4. Azərbaycan folklorunda toponimlər. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş IV elmi konfransın materialları. Bakı, 1993, s.155.
5. Персидские заимствования в азербайджанском фольклоре. Dil, etnos və etnonimiya, AMEA-nın Dilçilik İnstитutu, Bakı, 1994, s.48.
6. Azərbaycan nağıl və dastanlarında formulalar. Dil, etnos və etnonimiya, AMEA-nın Dilçilik İnstитutu, Bakı, 1994, s.96-97.
7. Azərbaycan nağıl və dastanlarında epitetlər. Filologiya məsələləri: nəzəriyyə və metodika, AMEA-nın Dilçilik İnstитutu, 1994, s.68-69.
8. Azərbaycan nağıllarında atalar sözü və məsəller. Filologiya məsələləri. AMEA-nın Dilçilik İnstитет, Bakı, 1994, s.70-71.
9. Folklor dilinin bozi xüsusiyyətləri. Filologiya məsələləri, AMEA-nın Dilçilik İнститutu, II buraxılış, Bakı, 1994, s.15-17.
10. Nağıl və dastanların dilində işlənən isimlər və onlarda danışq dili elementləri. Filologiya məsələləri, AMEA-nın Dilçilik İnstитет, II buraxılış, Bakı, 1994, s.12-15.
11. Azərbaycan nağıl və dastanlarında zoonimlər. Filologiya məsələlərinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 1995, s.56.
12. Azərbaycan nağıllarında mifonimlər. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş V elmi konfransın materialları. Bakı, 1995, s.127-130.
13. Azərbaycan nağıl və dastanlarında ənənəvi formulalar. Türkologiya, AMEA, 1996, №1-6, s.79-84.

14. Azərbaycan nağıl və dastanlarında işlənən saylar. «Təfəkkür» Universitetinin «Elmi əsərlər»i, IV buraxılış, 1998, s.68-71.
15. Bədii təyin (Azərbaycan nağıl və dastanlarının materialları əsasında). «Təfəkkür» Universitetinin «Elmi əsərlər»i, V buraxılış, 1999, s.59-61.
16. Folklor dialektfövqü dil nümunesi kimi. Tədqiqlər, AMEA-nın Dilçilik İnstитutu, №2, Bakı, 2000, s.169-174.
17. Azərbaycan nağıl və dastanlarının dili haqqında. Türkologiya, AMEA, 2002, №1-2, s.30-45.
18. Azərbaycan nağıl və dastanlarının dilində onomastik vahidlər. Terminologiya məsələləri, AMEA Dilçilik İnstитutu, Bakı, 2003, s.71-76.
19. Nağıl və dastan dilində feli bağlama və feli sıfot formaları. Tədqiqlər, III, AMEA-nın Dilçilik İnstитетutu, Bakı, 2003, s.113-122.
20. «Alçaq» sözü haqqında qeydlər. Tədqiqlər, III, AMEA-nın Dilçilik İнститutu, Bakı, 2003, s.152-156.
21. Azərbaycan nağıl və dastanlarının dilində leksik-semantik söz qrupları. AMEA-nın Xəberləri, Humanitar və ictimai elmlər seriyası, Bakı, 2003, № 1-4, s.306-320.
22. Bədii xitab (Nağıl və dastanların materialları əsasında). Dilçilik problemləri, ADPI, Bakı, 2003, № 6, s.114-129.
23. Folklor dili və dialektfövqülük. AMEA-nın Xəborləri, Humanitar elmlər seriyası, Bakı, 2004, № 1, s.114-120.
24. Ədəbi dil, dialect, dialektfövqülük. Tağıyev oxuları, BSU, Bakı, 2004, s.35-39.
25. Folklor dili milli dil sisteminin tərkib hissəsi kimi. AMEA-nın Xəberləri, Humanitar elmlər seriyası, Bakı, 2004, №3-4, s.114-120.
26. Azərbaycan nağıllarının dili haqqında. Dilçilik məsələləri. AMEA-nın Nəsimi adına Dilçilik İnstитетutu, Bakı, 2005, 1(2), s.104-108.
27. Nağıl və dastan dilində epitetlərin yaratdığı üslubi effekt. AMEA-nın Xəborləri, Humanitar elmlər seriyası, Bakı, 2005, №1, s.111-122.
28. Folklor dilinin milli dil sistemində yeri. Türkologiya, AMEA, Bakı, 2005, №1-2, s.69-78.

29. Nağıl və dastan dilində köməkçi nitq hisseleri. AMEA-nın Xəbərləri, Humanitar elmlər seriyası, Bakı, 2005, №3, s.96-108.
30. Dastan dilində arxaik sözler. Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri. 2005, №4, s.45-52.
31. Nağıl və dastan dilində ovezliklərin üslubi mövqeyi. Azərbaycan Diller Universitetinin Elmi xəbərləri. 2005, №5, s.15-22.
32. Folklor dilinin tədqiqinə dair. Dilçilik məsələləri. AMEA-nın Dilçilik İnstитutu. Bakı, 2005, 2 (3), s.161-170.
33. Nağıl və dastan dilində sayların üslubi imkanları. Dilçilik məsələləri. AMEA-nın Dilçilik İnstитutu. Bakı, 2005, № 3, s.87-96.
34. Nağıl və dastan dilinin leksik xüsusiyyətləri. Elmi axtarışlar. AMEA-nın Folklor İnstитutu. Bakı, 2005, XV, s.368-377.
35. Nağıl və dastan dilində bozi onomastik vahidler. Qorqud, Elmi-odebi toplu, AMEA Folklor İnstитетu, Bakı, 2005, IV (17), s.125-134.
36. Nağıl və dastan dilində qoşma. Elmi araşdırmlar, AMEA-nın Şorqşünaslıq İнститетu, Bakı, 2005, VIII, s.212-126.
37. Nağıl və dastan dilinin lügət tərkibi. Elmi-odebi toplu, AMEA-nın Folklor İnstитетu, Bakı, 2005, XVI, s.95-106.
38. Nağıl və dastan dilində odatların işlənme xüsusiyyətləri. Humanitar elmlərin öyrənilmosunun aktual problemləri. Bakı Slavyan Universiteti, Bakı, 2005, №4, s.3-7.



The language of Azerbaijan tales and dastans

S U M M A R Y

In the general characteristics of the dissertation work the choice of the theme and the actuality of its investigation have been based, the object, the aims and the tasks of the research are defined, the scientific novelty, theoretical and practical significance, methods and modes of the investigation on the basis of the collected systematic materials and sources are pointed out and the informations about the approbation of the work are given and the principal items of the thesis are formulated.

In «The introduction» in connection with the consideration of the problem of the place of the folklore language in the system of national language are stated theoretical preconditions of the investigation; and here also is revealed the state of the research of folk-poetical creative work in the Azerbaijan and Russian linguistics and the specific character of the epos and tales language as supra dialectal language formation is characterized.

In the first chapter of the dissertation dedicated to the investigation of the lexic-semantic peculiarities of the language of tales and dastans have been revealed the vocabulary-stock of the folklore language and the lexic-semantic groups of words, the obsolete words, honyms and other lexical units are thoroughly analyzed.

At the same time the characteristic features of the language of tales and dastans are exposed on the background of their comparison with the analogous linguistic facts of the modern Azerbaijan literary language, its historical phonetics, Lexics and Grammar and also the Azerbaijan dialectology.

In the process of the investigation attracted in the second chapter the morphological peculiarities of the language of tales and dastans are considered such morphological categories and the groups of principal and auxiliary parts of speech which are represented in the folklore language in varieties, differed from the existing in the Azerbaijan literary language. And naturally the

attention is taken to the prevalence of the spoken style of speech in the prose parts of the dastans and the archaic grammatical forms in the poem parts, expressed in verse.

The third chapter of the dissertation, which is dedicated to some semantic-stylistic peculiarities of the syntax of the tales and dastans language deals with the consideration of the most characteristic syntactic constructions of this genre of folklore, traditional formulas, artistic addresses and artistic definitions. In the conclusion the principal items of the results of the research work are generalized.

Абдуллаева С.А.

Язык азербайджанских сказок и дастанов

РЕЗЮМЕ

В общей характеристике диссертационной работы обоснованы выбор темы и актуальность ее разработки, определены объект и предмет, цель и задачи исследования, отмечены новизна полученных результатов и их научно-теоретическая и практическая значимость, указаны использованные методы и приемы исследования на базе собранных систематизированных материалов и источников, даны сведения об апробации работы и сформулированы основные положения, выносимые на защиту.

Во введении, в связи с рассмотрением проблемы места языка фольклора в системе национального языка, изложены теоретические предпосылки исследования, освещено состояние изученности языка народно-поэтического творчества в русском и азербайджанском языкознании, охарактеризована специфика языка сказки и эпоса как наддиалектного языкового образования.

В первой главе диссертации, посвященной исследованию лексико-семантических особенностей языка сказок и дастанов, выявлены и анализированы словарный состав языка фольклора, лексико-семантические группы слов, устаревшие слова, онимы и другие лексические единицы. При этом характерные черты языка сказки и дастана раскрываются на фоне их сравнения с аналогичными языковыми фактами по данным современного азербайджанского литературного языка, исторической фонетики, лексики и грамматики азербайджанского языка, азербайджанской диалектологии.

При исследовании во второй главе морфологических особенностей языка сказок и дастанов рассматривались те морфологические категории, парадигмы, разряды знаменательных

и служебных частей речи, которые представлены в языке фольклора в разновидностях, отличных от таковых современного азербайджанского литературного языка. И, естественно, обращалось внимание на преобладание разговорного стиля речи в прозаических частях дастанов и архаических грамматических форм в их стихотворных частях.

Третья глава диссертации, посвященная некоторым семантико-стилистическим особенностям синтаксиса языка сказок и дастанов, включает рассмотрение наиболее характерных для этих жанров фольклора синтаксических конструкций, традиционных формул, художественных обращений, художественных определений.

В заключении диссертации обобщены основные результаты исследования.

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ЯЗЫКОЗНАНИЯ им. НАСИМИ

На правах рукописи

САНУБАР АЛИОВСАТ кызы АБДУЛЛАЕВА

**ЯЗЫК АЗЕРБАЙДЖАНСКИХ СКАЗОК
И ДАСТАНОВ**

10.02.01 – Азербайджанский язык

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени доктора
филологических наук

БАКУ – 2006